



QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN



İlham Əliyev

№ 247 (9702) 8 noyabr 2024-cü il CÜMƏ

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Vətəndaşlarımızın rahatlığı dövlət siyasətinin mərkəzində dayanır



Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib.



Prezident paytaxtın gözəlliyinə gözəllik qatır



İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.



Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Lionq Kionqa

Hörmətli cənab Prezident!
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbədən təbrik edirəm.

Xoş əməllərə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Azərbaycanı ucaaldan zəfər



Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, düzgün və əsaslandırılmış strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi və torpaqlarımızın azad olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyini, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan özünün tarixi ərazilərini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi ilə bütün dünyaya "yenilməz Ermənistan ordusu" mifologiyasına son qoyulduğunu gördü.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması tarixə Vətən müharibəsində Azərbaycanın hərbi Zəfəri, Ermənistanın isə kapitulyasiyası kimi daxil oldu. Bununla da Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edilərək tarixə çevrildi. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti bərpa olunmaqla yanaşı, həm də erməni faşizminin başı əzildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradi Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya göstərdi.

Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident

İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqı Vətən müharibəsində öz Prezidentinin ətrafında sıx səfərbər oldu. Bu baxımdan 44 günlük savaş həm də xalqımızın milli və siyasi həmrəyliyinə təbəssümünə çevrildi. Hər kəs öz sahəsində bu milli mücadiləyə özünün layiqli töhfəsini verdi.

Torpaq həm də uğrunda ölən varsa vətəndir. Azərbaycan xalqı torpaqların azadlığı uğrunda şəhidlər verdi. Qarabağ və Şərqi Zəngəzur şəhid qanları ilə daha da müqəddəsləşdi. Bu Zəfər Günündə Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir daha böyük ehtiramla yad edirik, qazilərimizə şəfa arzulayırıq.



Azərbaycan ilə Moldova arasında dostluq münasibətlərinin genişləndirilməsi yolunda birgə səylər göstəriləcək

Moldova Respublikasının Prezidenti zati-aliləri xanım Maya Sanduaya

Hörmətli xanım Prezident!

Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq doğurur. Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətli davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.



Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımında deyilir: "08.11.2024. Zəfər Günü mübarək! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə güc və səbir versin. Uca Tanrı doğma Azərbaycanımızı dəm qorusun!"



Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında foto paylaşmışdır.

AZƏRTAC fotonu təqdim edir.



Zəfərin bayraq zirvəsi




14 il əvvəl 2010-cü il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimində Prezident İlham Əliyev çıxışında demişdi: "Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edənəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır". Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçəkləşdi. Dörd ildir üçrəngli bayrağımız özəli və əbədi torpaqlarımız olan Qarabağın səmasında bəzəyir, sərhəd ərazilərdə ən yüksək təpələrdə dalğalanır. Bu gün Azərbaycan torpaqlarından qürur dolu Zəfər duyğusu ürəkləri riqqətə gətirir, qalibiyyətin rəmzi olan xartübulül öz qələbə ötrini bütün Azərbaycana yayır. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli, ayıl-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancılıqca Azərbaycan xalqının qəlbə də fərhələ dolurdu.





Vətəndaşlarımızın rahatlığı dövlət siyasətinin mərkəzində dayanır

Prezident İlham Əliyev Böyükşor-Pirsağı yeni avtomobil yolunun açılışında iştirak edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Böyükşor-Pirsağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə, Diğah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirsağı qəsəbələrinə qədər uzanır.

Paytaxtda nəqliyyat axımının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən yolboyu 6 yolötürücü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə "U" tipli geri dönüş keçidi yaradılıb.

Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjiləndirmə qurğuları quraşdırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınaraq Böyükşor-Pirsağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü



lü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son illərdə bu sahədə çox mühüm uğurlar əldə olunub və yeni layihələrin

icrası davam etdirilir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər

bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Prezident paytaxtın gözəlliyinə gözəllik qatır

İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Bildirildi ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülmüşdür.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb.

Ardı 3-cü sah.





Prezident paytaxtın gözəlliyinə gözəllik qatır

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib



Əvvəli 2-ci sahə.

Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydanları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydanları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətqahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında "Təndir Hamamı" kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nəbat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma



yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni işlər görülüb. Ümumilikdə Mərkəzi Parkın üçüncü yaşllaşdırma və abadlıq işləri görüldükdən sonra



Təzəpər məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin

mənzərəsi tam olaraq açılıb. Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş "Sovetski" adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşillıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığı nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

F.M.Seyidova "ədliyyə general-mayoru" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

A.A.Məmmədova "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Polkovnik Azər Aydın oğlu Məmmədova "general-mayor" ali hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq **qərara alıram**:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

"general-polkovnik" ali hərbi rütbəsi
general-leytenant Hikmət İzzət oğlu Mirzəyeva

"general-mayor" ali hərbi rütbəsi
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliq oğlu Əbdülova
polkovnik Azər Ələvət oğlu Qasımov

"ədliyyə general-mayoru" ali hərbi rütbəsi
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyeva.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

S.Ə.Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

1. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Dövlət Mülki Aviasiya Agentliyinin direktoru
Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azarkosmos)" publik hüquqi şəxsin İdarə Heyətinin sədri.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il



"Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137) 10-cu maddəsinin 5-ci hissəsinin birinci cümləsində hər iki halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında və 6-cı maddəsinin birinci hissəsinin dördüncü abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qamzov və qarovul xidmətləri Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddənin birinci hissəsinin yirmi dördüncü abzasında və 360-cı maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2. 40-cı maddə üzrə:

3.2.1. birinci hissədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2.2. üçüncü hissənin ikinci abzasında "ərzaqdan" sözü "qida məhsullarından" sözləri ilə, üçüncü abzasında "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin;

3.3. 274-cü maddənin birinci hissəsinin altıncı abzasında birinci halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

3.4. 277-ci maddənin ikinci hissəsinin doqquzuncu abzasında və 286-cı maddədə "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 59-cu maddənin beşinci hissəsində, 64-cü maddənin birinci hissəsinin doqquzuncu abzasında, 338-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.2. 89-cu maddənin birinci hissəsinin onuncu abzasında, 109-cu maddənin birinci hissəsinin doqquzuncu abzasında, 263-cü maddənin ikinci cümləsində, 268-ci maddənin birinci hissəsinin dördüncü abzasında, 357-ci maddənin birinci hissəsinin on birinci abzasında "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.3. III fəslin iyirmi birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.4. 104-cü maddə üzrə:

4.4.1. birinci cümləyə hər iki halda "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin, həmin cümlədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.4.2. ikinci cümləyə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5. 105-cü maddənin birinci hissəsi üzrə:

4.5.1. birinci, beşinci (ikinci halda), on birinci, on üçüncü və on dördüncü abzaslarda "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5.2. altıncı abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.5.3. doqquzuncu abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.5.4. onuncu və on ikinci abzalarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.6. 264-cü maddənin birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.7. 265-cü maddənin birinci hissəsi üzrə:

4.7.1. üçüncü abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, hər iki halda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.2. dördüncü və beşinci abzalarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.3. on birinci və on üçüncü abzalarda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.8. 266-cı maddədə "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzaqların" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.9. 345-cü maddənin birinci hissəsi üzrə:

4.9.1. ikinci abzasda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.9.2. üçüncü (birinci halda) və beşinci abzalarda "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.

Maddə 5. "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517 (Cild I) 10.1.12-ci maddəsində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Kitabxana işi haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" və "Poçt haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167 (Cild I) 19-cü maddəsinin birinci hissəsinin 6-cı bəndində "korlar" sözü "görmə qabiliyyəti tam məhdud olan şəxslər" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 158 (Cild I) 6-cı maddəsinin ikinci hissəsinin dördüncü abzasında "korlar" sözü "görmə qabiliyyəti tam məhdud olan şəxslər" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442 (Cild I); 2024, № 6 (I kitab), maddə 643) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 7.0.1-ci maddədə "məhdud olanlar, o cümlədən zəif eşidənlər" sözləri "və ya qismən məhdud olanlar" sözləri ilə əvəz edilsin;

3.2. 7.0.2-ci maddədə "məhdud olanlar, o cümlədən zəif görənlər" sözləri "və ya qismən məhdud olanlar" sözləri ilə əvəz edilsin.

Maddə 4. "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 604 (Cild I); 2024, № 2, maddə 138) 1.0.11-ci maddəsində "korlar" sözü "görmə qabiliyyəti tam məhdud olan şəxslər" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 476

QƏRAR

Bakı şəhəri, 6 noyabr 2024-cü il

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299 (Cild I); 2024, № 1, maddə 78, № 3, maddə 354, № 6 (II kitab), maddə 715; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 oktyabr tarixli 455 nömrəli Qərarı) aşağıdakı məzmununda 4.24-1-ci bənd əlavə edilsin:

"4.24-1. "Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tədqiqlənən sənədləri əsasında, gömrük rüsumlarından azad olunmaqla idxal edilən bərpa olunan enerji və ondan somərəli istifadə edilməsi sahəsində təbii qayda ilə ixracatçıların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur)."

2. Bu Qərar 2024-cü il iyunun 1-dən tətbiq edilir və 3 (üç) il müddətində qüvvədə qalır.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Qərarın əlavəsi ilə

www.azerbaijan-news.az və nk.gov.az saytında tanış ola bilərsiniz.

Milli Məclisin deputatları və parlament Aparatının əməkdaşları "Xarıbülbul zirvəsi" nə yürüş ediblər

8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizdə bir sıra təntənəli tədbirlər keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində şöhdilərimizin öz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyi ki, 8 Noyabr - Zəfər Günü ərəfəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin komitə sədrləri Şahin İsmayılov, Əli Hüseynli, Parlament Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavini Rüstəm Mahmudov



və Aparatın əməkdaşı Ruslan Hacıyevdən ibarət bir qrup "Xarıbülbul zirvəsi" nə yürüş edib.

Yürüş noyabrın 6-da Quba rayonunun Xınalıq kəndindən başlayıb və 2783 metr hündürlükdə yerləşən "Xarıbülbul zirvəsi" nə qalxmaqla yekunlaşıb. Zirvədə Azərbaycanın ərazi

bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində canlarından keçmiş şöhdilərimizin öz xatirəsinə hörmət və ehtiramlarını ifadə edən yürüş iştirakçıları soyuq hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşılıqlı qoynulmuş meqsədə nail olublar.

"Azərbaycan"

Azərbaycan ilə İspaniya arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Noyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışıqı baş tutub.



Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-ə bildirilib ki, telefon danışıqı zamanı nazir Ceyhun Bayramov ilk növbədə İspaniyada baş vermiş daşqınlar səbəbindən həyatını itirmiş şəxslər və təbii fəlakətin digər fəsadları ilə bağlı başsağlığı me-

sajını yenidən ifadə edib. Daha sonra tərəflər iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib və mövcud əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Telefon danışıqı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çarçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, iki ölkə arasında bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olub. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi səmərəliliyinin yüksəldilməsi və dövlət büdcəsinin gəlirliliyinin artırılması üçün müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin qurulması meqsədilə qərara alıram:

1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxs yaradılsın.

2. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxs (bundan sonra - Holding) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra - dövlət müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir;

3.2. Holdingin fəaliyyətinə ümumi rəhbərliyi Müşahidə Şurası, cari rəhbərliyi icraçı direktor həyata keçirir;

3.3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə əsasən idarəetməsinə veriləcək dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Holding Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll edir;

3.4. Holdingin Müşahidə Şurası:

3.4.1. idarəetməsinə verilmiş dövlət müəssisələrinin gəlirlər və xərclər smetalarını təsdiq edir;

3.4.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətindən əldə olunan vəsait üzərində sərəncam verir;

3.4.3. idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini onların səmərəlilik göstəricilərinin təhlili əsasında qiymətləndirir, eləcə də gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinq aparır;

3.5. idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarının üzvləri, o cümlədən onların rəhbərləri Holdingin Müşahidə Şurası tərəfindən (icra orqanının rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyini etdiyi qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad edilir;

3.6. Holdingin nizamnamə fondu 10 000 000 (on milyon) manatdır və Holdingin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

4. Holdingin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

4.1. idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdingə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

4.2. qanunla qadağan olunmayan digər mənbələrdən.

5. Holdingin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. idarəetmə orqanlarının yaradılması;

5.1.3. Müşahidə Şurası üzvlərinin (o cümlədən sədrinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.5. Holdingin ləğvi və yenidən təşkili;

5.2. Holdingə:

5.2.1. bu Fərmanın 5.1-ci bəndində qeyd edilən ləğvi istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Holdingin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Holdingin dövlət qeydiyyatına alınması üçün nizamnaməsi təsdiq edildiyi tarixdən üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

6.3. bu Fərmanın irəli gölən digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

7.1. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxsin Nizamnaməsinin layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmanın irəli gölən digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1343 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan İntivestisiya Holdinginin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nın 2-5-ci, 16-cı və 16-1-ci hissələri ləğv edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 avqust tarixli 4078 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1237 (Cild I) ilə təsdiq edilmiş "Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı"nın 2-ci və 3-cü hissələri ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

1. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti
2. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
4. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti
5. "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti
6. "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti
7. Bakı Gəmiqayırma Zavodu
8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

8.1. "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs
8.2. "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti
8.3. "Azerbaijan International Telecom" (AzIntTelecom)" Məhdud Məsuliyyətli Cəmiyyəti
8.4. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti
8.5. "Bakı Taksidə" Məhdud Məsuliyyətli Cəmiyyəti
8.6. "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" İstehsalat Birliyi
9. Bu Siyahının 1-8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu publik hüquqi şəxslər və müəssisələr.

Zəfər günü hər bir xalqın milli qürur günüdür. Zəfər günü olan xalqlar dünyada sözünü demiş böyük xalqlardır. Biz xoşbəxt nəslilik ki, Zəfəri yaşamaq, onu bayram kimi qeyd etmək qismətimize düşüb. Şübhəsiz ki, Azərbaycanın Zəfəri Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin adı və ordumuzla bağlıdır.

Hər bir dövlətin varlığının qorunmasında ordu müstəsna əhəmiyyətə malikdir. Milli Ordunun yaradılması Azərbaycan xalqının milli dövlətçilik və özünü təşkilatının ən önəmli mərhələlərindən biridir. Hələ 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atmışdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adını dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılması və bununla da ilk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm hadisə olmuşdur.

Sərəfli tarixi yol

Ordumuz çox sərəfli bir tarixi yol keçib. Onun təşkilini görkəmli azərbaycanlı generallar Səməd bəy Mehmandarov və Əliqası Şıxlinski öz üzərlərinə götürdülər. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılması başlandı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək sərişgöstərdilər. Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdilər. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, İbrahim ağa Vəkilov, Həmid Qayıtabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Solimov kimi nüfuzlu generalları var idi.

Sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Düzdür, sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırıldılar. Lakin onlar döyüş yox, əsasən tikinti hərbi hissələrində xidmət etdilər. Məqsəd azərbaycanlılar arasında hərbi elminə dərinlik yəmələndirən, müasir silahlarla tanış etməyi bacaran hərbiçiləri yetişdirməsinə imkan verməkdir.

Bu siyasətin məhiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev Azərbaycan hakimiyyətdə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına itxaslaşdırılmış hərbi mktəbi yaratdı. Bununla yanaşı, Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlığı və Bakı Ali Hərbi Dənizçilik mktəblərinə, eləcə də SSRİ-nin digər hərbi mktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olmuşdu. Beləliklə, Heydər Əliyevin sayəsində milli hərbi kadrların yetişməsi prosesi güclənmişdi.

Ümummilli Lider Heydər Əliyev ikinci hakimiyyəti dövründə - 1999-cu ildə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rolunu oğurladı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndərin həmin fərmanı tarixi əhəmiyyət daşıyır. Belə ki, sözügedən fərmanla Heydər Əliyev Azərbaycan Ordusunun tarixi ənənələrinə söykəndiyinin bəsrilik tarixi olduğunu göstərmişdir.

Gürçüstanın keçmiş prezidenti E.Şevardnadzenin sosial şəbəkədə populyarlıq qazanan bir çıxışı diqqətimə cəlb etdi. E.Şevardnadze Heydər Əliyevlə Əbulfəz Elçibəyin bir mübahisəsinin şahidi olduğunu paylaşmışdı. Yazmışdı ki, Heydər Əliyev Ə.Elçibəyə "Sənin ordun var" sualını verəndə o, "Yaradacam" demişdi. Heydər Əliyev isə bunun sadə bir proses olmadığını söyləmişdi.

Tarix Heydər Əliyevin no qədər haqlı olduğunu göstərdi. Əbulfəz Elçibəyin dönəmində ordu formal olaraq yaradılma da, onu vahid komandanlığa tabe etmək mümkün olmadı. Çünki ölkədə kaos var idi, separatçılıq baş alıb gedirdi. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Xalqın tələbi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dahi siyasətçinin birinci işi atəşkəsə nail olmaq, ordu quruculuğunu



təşkil etmək, silahlı dəstələri vahid komandanlığa tabe olan nizami ordu soviyosinə qaldırmaq oldu.

Heydər Əliyev ordunun inkişafına ümummilli məsələ kimi baxır, onun inkişafı təmin etmək üçün kompleks yanaşma sərgiləyirdi. Ordunun inkişaf istiqamətini belə qiymətləndirmək olar. *Azərbaycan Ordusunun tarixinin öyrənilməsi; Ordunun kompleksləşdirilməsi, müdafiə güdrətinin, döyüş qabiliyyətinin artırılması; Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması; Hərbi qulluqçuların sosial-müdafiə tədbirlərinin gücləndirilməsi; Vahid komandanlığa tabe olmayan hərbi birləşmələrin buraxılması; Hərbi kadr hazırlığının inkişaf etdirilməsi və təkmilləşdirilməsi (Azərbaycan Ali Hərbi Dənizçilik Mktəbi və Azərbaycan Ali Hərbi Təyayrəçilik mktəblərinin yaradılması); Xüsusi təyinatlı hərbi birləşmələrin yaradılması; Ordunun NATO standartlarına uyğunlaşdırılması; Azərbaycan Ordusunun beynəlxalq antiterror və sülhməramlı platformalarda iştirakının təmin edilməsi.*

Heydər Əliyevin dövründə Azərbaycan Ordusunun qurucularına, onları tarixi irsinə dövlət tərəfindən yüksək qiymət verilməklə xatirələri həmişə xala tutulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli sərəncamının bir bəndi məhz Azərbaycan Xalq Cümhuriyyəti ordusuna həsr edilmişdir.

Azərbaycan Ordusunun tarixini diqqət mərkəzində saxlayan Heydər Əliyev 22 iyun 1998-ci il tarixdə Azərbaycan Milli Ordusunun yaradılması 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin keçirilməsinə dair sərəncam imzalamışdır. Həmin təntənəli mərasimdə çıxış edən Heydər Əliyev cümhuriyyət generalları haqqında çox yüksək fikirlər söyləmişdir. Ulu Öndər demişdir: "Səməd bəy Mehmandarov, Əliqası Şıxlinski bütün müddət çar Rusiyasının ordusunda xidmət edəndən, Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiiirdir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik, hərbi təlim-tərbiiyə, döyüş təcrübəsinə tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkər hərbiçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliqası Şıxlinski buna əyani sübutdur".

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması hərbi sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla

bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən mktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Mktəbi və Azərbaycan Ali Hərbi Təyayrəçilik Mktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir.

Azərbaycan Ordusunun NATO ilə əlaqələri

1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi" proqramına, 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"na qoşuldu.

Bu əməkdaşlıq nəticəsində Azərbaycan hərbiçiləri NATO proqramlarında iştirak edərkən on son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıraraq Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz sərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə işçilərinin bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətə layiqdir. Əgər bunlar, peşəkər hərbiçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliqası Şıxlinski buna əyani sübutdur".

Ordunun gücləndirilməsi dövlət siyasətinin prioritetidir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illər ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki ba-



zası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı Qüvvələrin daha da modernləşdirilməsi və on son hərbi texnologiyaların orduya calb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.

Hazırda Cənubi Qafqazın ən güdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə noinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralarda durur. Ötən illərdə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövrünün başçısı, Ali Baş Komandan İlham Əliyevin öz vədinin sadıqlığını təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və komiyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradları şahid olublar. Qafqazda on müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyayrəçilər effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güdrətli ölkələrdən sayılır.

Büdcəni ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişləndirir. Ötən dövrdə Silahlı Qüvvələrimizin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə işçilərinin bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətə layiqdir. Əgər bunlar, peşəkər hərbiçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliqası Şıxlinski buna əyani sübutdur".

Qürnverici haldır ki, Azərbaycanda son illər formalaşan və dinamik inkişaf edən hərbi sənayə hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizə əhəmiyyətli dərəcədə təchiz edə bilər. Bundan əlavə, hazırkı dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilir.

Şübhəsiz ki, ölkənin iqtisadi güdrətini artırılması, Azərbaycanın öldə etdiyi iqtisadi üstünlük qələbənin öldə

edilməsində mühüm amilə çevrildi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistanın fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkə xalqımızın deyil, bir çox ölkənin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bununla da Azərbaycan beynəlxalq nüfuzu gücləndi.

Azərbaycan tərəfinin sülh çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan isə müharibəni qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilməmiş və beynəlxalq qətməmələr kəğız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadıqlığını nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də işğalçı Ermənistanə təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətməməsi kəğız üzərində qalmış və icra olunmamışdır.

Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdir. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları Azərbaycan Ordusu tərəfindən cavabsız qala bilməzdi. Ermənistanın Noyembyan rayonunun Şavarşyan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çilobürt, Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə fasiləsiz atəşlər açıldı. Və təbii ki, bunlar cavabsız qala bilməzdi.

Ermənistanın işğalçı siyasətinin dünyada tanınması istiqamətində uğurlu diplomatik iş apararı Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyət qazandı. Azərbaycan Prezidenti Qarabağ kimi çox çətin problemi həll edərkən Ermənistanı, dünyadakı erməni diasporunu və onların həvadarlarını diz üstə çökdürərək işğala son qoydu. Müzəffər Ali Baş Komandan bununla da tarixi ədalətli bərpə etdi. Ermənistan üzərində

parlaq qələbə öldə edilməsi həm də İlham Əliyevin apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdəğ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığır, Şüküratəz yüksəklikləri və daha 5 ədsiz yüksəklik azad olundu.

Azərbaycan xalqı ordusunun qələbəsinə Zəfər paradi ilə qeyd etdi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şəərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də qatıldılar. Paradi Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dövlət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdəğan qəbul etdilər.

Qələbəmizin simvollarından biri də Hərbi Qənimətlər Parkıdır. Buraya gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünü və iradəsini görür. 5 hektar ərazini əhatə edən parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycanı" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsində uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisində atılmış "İsgəndər-M" raketinin qalıqları var. Ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, siğnaçlaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycan Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırır.

İşğaldan azad olunan ərazilərdə toponimlərimizin geri qaytarılması ilə

bağlı Prezident İlham Əliyevin əməli addımları Azərbaycana 200 ildən çox davam edən düşmənçilik siyasətinə qarşı ən kəsikin addım idi. Qarabağda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Tarixi adların bərpası ilə onların əməllərinin bədaləni alırdılar.

Zəfərin bizə qazandırdığı ən böyük nemət

Zəfərimizin bizə gətirdiyi ən böyük töhfələrdən biri də məhz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının geniş vüsət almasıdır. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vohşçısına qətlə yetirmişlər. 1918-1920-ci illər xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illər İrəvanda, Dəroləyözə, Zəngəzurda, Göycədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Samaxıda, Qubada, Lənköranda, Qarabağda, Muğanda, Göycayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işğəncələr verilmiş, yəzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhəlinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 1947-ci il 23 dekabr və "Kolxozçuların və digər azərbaycanlı əhəlinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" 1948-ci il 10 mart tarixli qərarları ilə 100 min azərbaycanlı 1948-1950-ci illərdə "könlüllük prinsipinə əsasən" Azərbaycana köçürüldü. Deportasiya prosesi 1956-cı ilə qədər davam etdi, 150 mindən çox azərbaycanlı ata-baba yurdundan zorla köçürüldü. Onlar Azərbaycanın əsasən Aran bölgəsində (Zərdab, Əli-Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı) məskunlaşdırıldı. Amma onların hər üç nəfərindən biri isti, uca iqlimə, məişət təminatınlığına dözə bilməyərək dünyadan köçdü.

Qarabağ Zəfəri bizim Qərbi Azərbaycana qayıdışımızın gerçəkləşməsi yolunda atılan ən böyük addımdır. Möhtəşəm Qarabağ Zəfərini bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasət uzaqgörənliyi və Azərbaycan xalqının arzusu ilə doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdaqgımızda da şübhəmiz yoxdur.

Sadiq QURBANOV,
Milli Məclisin

Tabii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri



Azərbaycanı ucaldan zəfər



2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı və Şuşanın azad edildiyi gün - noyabrın 8-i tariximizə Zəfər Günü kimi həkk olundu. Bu böyük qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, Ermənistanla və erməni faşizminə sarsıdıcı zərbə vuruldu.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, düzgün və əsaslandırılmış strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi birləşmələrinin cəmi 44 gün ərzində darmadağın edilməsi və torpaqlarımızın azad olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyi, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan özünün tarixi ərazilərini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələrinin darmadağın edilməsi ilə bütün dünya "yenilməz Ermənistan ordusu" mifologiyasına son qoyulduğunu gördü.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən birgə Bəyanatın imzalanması tarixə Vətən müharibəsində Azərbaycanın hərbi Zəfəri, Ermənistanın isə kapitulyasiyası kimi daxil oldu. Bununla da Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edilərkə tarixə çevrildi. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və xalqımızın milli ləyaqəti bərpa olunmaqla yanaşı, həm də erməni faşizminin başı əzildi. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Silahlı Qüvvələrinin gücünü bütün dünyaya göstərdi.

Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq

nəticəsidir. Azərbaycan xalqı Vətən müharibəsində öz Prezidentinin ətrafında sıx səfərbər oldu. Bu baxımdan 44 günlük savaş həm də xalqımızın milli və siyasi həmrəyliyinə təcəssümünə çevrildi. Hər kəs öz sahəsində bu milli mücadiləyə özünün layiqli töhfəsini verdi. Torpaq həm də uğrunda ölənlərdir. Azərbaycan xalqı torpaqların azadlığı uğrunda şəhidlər verdi. Qarabağ və Şərqi Zəngəzur şəhid qanları ilə daha da müqəddəsleşdi. Bu Zəfər Günündə Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsinə bir daha böyük ehtiramla yazdır, qazilərimize şəfa arzulayırıq.

Qeyd etmək lazımdır ki, torpaqlarımızın işğaldan azad olunması ilə 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərinə yerinə yetirildi, bölgədə yeni geosiyasi və geoiktisadi reallıq yarandı. Şanlı qələbədə sonra Prezident İlham Əliyevin dediyi kimi: "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözlümüzü deməmişik. İstediyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".

Vətən müharibəsində qələbənin yekunlarından biri olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış planının sürətlə həyata keçirilməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini bir daha göstərir. 4 il böyük bir müddət deyil. Amma bu dövrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri onilliklərə bərabərdir. Bu ərazilərdə keçmiş məcburi köçkünlərin məskunlaşmasının təmin edilməsi məqsədilə qısa müddətdə geniş quruculuq işləri aparılıb, yollar salınıb, enerji stansiyaları açılıb, hava limanları fəaliyyətə başlayıb. Bütün bunlar hər birimizdə qürur və fəxarət hissi yaradır. Artıq Şuşa, Laçın, Xocalı, Füzuli və Cəbrayıl şəhərlərində, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərində həyat yenidən başlayıb. İndiyədək 8 min nəfərdən çox keçmiş məcburi köçkünlərin doğma yurduna qayıtması Böyük qayıdış prosesinin sürətlə reallaşdığını göstərir.



Ümumiyyətlə, ötən 4 ildə cəsarət edən bütün hərbi-siyasi proselər Vətən müharibəsindəki qələbəmizi daha da şərtləndirib, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti təcəssümlərinə çevrilib. Bu dövrün ən mühüm hadisələrindən biri 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarının nəticəsi olaraq bütün torpaqlarımız üzərində milli suverenliyimizin bərpa edilməsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla Azərbaycan dövləti və xalqı qarşısında növbəti bir tarixi missiyasını şərtlə yerinə yetirdi, Qarabağı XIX əsrdən bəri kök salmış erməni separatizmindən xilas etdi. Uzun onilliklər boyu erməni məkrinin yuvası olmuş Xankəndi tarixi

Azərbaycan şəhəri kimi simasını özünə qaytardı.

Bu dövrün digər mühüm hadisəsi Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsidir. Bu, Vətən müharibəsindəki qələbəmizə kölgə salmaq istəyən sapı özümüzə olan bütün qaragürüçü ünsürlərə verilən ən layiqli cavab oldu. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı iqtisadi rayonunu tərk etməsi onların səsləndirdiyi cəfəng "proqnozlar" və iddiaların əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut etdi. Prezident İlham Əliyev bununla onların bütün marginal və antimilliar argumentlərini darmadağın etdi.

Ötən 4 ilin başqa bir siyasi-diplomatik hadisəsi Qazax rayonunda Ermənistanla sərhədə 30 ildən artıq işğal altında qalan kəndlərimizin azad edilməsidir. Bu, Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlərin məntiqi davamı olmaqla bir daha tariximizi şərtləndirdi, Prezident İlham Əliyevin siyasi kursunun dövlətimizin milli maraqlarına və monafələrinə layiqincə təmin etdiyini göstərdi.

Bütün bu qələbələr və nailiyyətlərin fonunda Azərbaycanın öz tarixinin yeni dövrünə qədəm qoyma. Vətən müharibəsindəki Zəfər və bütün digər hərbi-siyasi hadisələr dövlət və xalq olaraq hər zaman qürurla istinad edəcəyimiz tarixi uğurlarımız olacaq.

Zəfərimizin 4-cü ilini qarşıladığımız günlərdə Azərbaycanda həm də COP29 təntənəsi yaşanıb. Cəmi bir neçə gündən sonra respublikamızın evsahibliyi edəcəyi bu beynəlxalq tədbir öz işinə başlayacaq. Belə mötəbər tədbirin Azərbaycanda təşkil olunması barədə qərar həm də zəfərlərimizin və uğurlarımızın məntiqi davamı kimi qiymətləndirilə bilər.

COP29-da iştirak etmək üçün Azərbaycana çoxsaylı dövlət və hökumət başçıları, parlament sədrləri, rəsmi səxslər səfər edəcəklər. Bu baxımdan COP29 iqlim dəyişmələri ilə global mübarizəyə öz töhfələrini verməklə yanaşı, həm də Azərbaycanın uğurlarını, Vətən müharibəsindəki Zəfərimizi dünyaya bəyan edəcək. Bütövlükdə isə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs göstərir ki, bundan sonra da dövlətimizin tarixi nailiyyətlərinə qürurla şahidlik edəcəyik.

Mübariz QURBANLI,
Milli Məclis deputatı,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü

9 Noyabr Dövlət Bayrağı Günüdür

Ölkə ictimaiyyəti 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Gününi xoş vaxt və fərəh hissilə qarşılayır. Nazirlik, şirkət və birliklərdə, ali təhsil ocaqlarında keçirilən bir-birindən maraqlı tədbirlərdə, musiqili tamaşalarda, öyləncəli proqramlarda hər kəs böyük coşqu ilə iştirak edir, sevincini ətrafındakıqlarla bölüşür. Respublikamızla yanaşı, dünyanın bir çox ölkəsində Azərbaycan diasporu ilə bərabər, digər millətlərdən olan tərəqqipərvər insanlar da iki əsrdən artıq erməni işğalına son qoyan Zəfər Gününi təntənə ilə qeyd edirlər.

Çoxlarımızın yadındadır: dörd il öncəyə qədər bu mövzuda söhbət düşəndə hansı Azərbaycan vətəndaşından soruşanda ki, ən böyük arzun nədir - cavabında birmənalı şəkildə "o gün olsun bayrağımız Qarabağda - Şuşada dalğalansın" deyirdi. Bax, bu həmin arzudur, həmin istəkdir ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və şanlı ordumuzun sücaəti sayəsində reallığa çevrilib. Şükür olsun, üçrəngli bayrağımız işğaldan azad olmuş bütün bölgələrdə Zəfər işığında ən uca zirvələrdə dalğalanır.

14 il əvvəl 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı meydanının açılış mərasimində Prezident İlham Əliyev çıxışında demişdi: "Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır". Qüdrətli Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçəkləşdi. Dörd ildir üçrəngli bayrağımız özünü əbədi torpaqlarımız olan Qarabağın səmasını bəzəyir, sərhəd ərazilərdə ən yüksək təpələrdə dalğalanır. Bu gün Azərbaycan torpaqlarından qürur dolu Zəfər duyğusu ürəkləri rıqqətə gətirir, qalibiyyətin rəmzi olan xarıtbülül öz qələbə ötrini bütün Azərbaycana yayır. 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza üçrəngli, ayıl-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sanclıqca Azərbaycan xalqının qəlbə də fərəhlə dolurdu.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabrda imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi qeyd edilir. Bu möhtəşəm Zəfər tarixinin 8 noyabrda qeyd edilməsi də təsadüfi deyil, belə ki, həmin gün Qarabağın ürəyi sayılan Şuşa şəhəri erməni işğalından azad edildi. Həm də Şuşa uğrunda gedən döyüşlər müharibənin taleyini həll edərək qələbəni sürətləndirdi. Böyük Qələbəmizin təcəssümü olan Zəfər Günü ilə Dövlət Bayrağı Günündən ardıcıl olaraq qeyd edilməsi təqvimdə əvəzlənən tarixə çevrildi. Şanlı Zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.

Sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu bölgəni separatçılardan təmizləndi. İşğaldan azad etdiyi ərazilərdə dövlət bayrağımızın qaldırılması hər birimizi fərəhləndirdi. Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlət başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldırmış mərasimlərdə iştirak etdi. Bu səfərin ən əlamətədar hadisəsi ölkə Prezidentinin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını öz əlləri ilə ucalması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Prezident İlham Əliyev dedi: "Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələnlər və Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

Bayraq dövlətin əsas atributudur. Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir. Nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə elə bir azərbaycanlı ola bilməz ki, üçrəngli bayrağımızı görəndə qəlbində iftixar hissi yaranmasın. Axı bayraq ucaldıq, milli həsiyyətdir, vətəndaşlıq qürurudur... Azərbaycan Res-



publikasının Konstitusiyasında qeyd edilmiş kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il noyabrın 9-da Dövlət bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı olaraq qəbul etdi. Üstündə ay-uldüz nişanəsi olan Dövlət bayrağımızın rənglərindəki məzmunu xalqımızın milli ideologiyası və mənlili təcəssümü tapır. Dövlət bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluq anlamını ifadə edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 70 il sonra Ümmümmilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması, eləcə də siyasi varisliyin təmin edilməsi idi.

1990-cı illərin çətin, ağır günlərində Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxıldı, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə bu bayraq rəsmi sərətdə Ali Məclisin binası üzərində ucaldıldı. Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin əzmi, qətiyyəti ilə qəbul edilən tarixi qərarlar müstəqil Azərbaycanın dövlətçilik yolunu açdı. Üçrəngli, ay-ulduzlu bayraqın Azərbaycanın Dövlət bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan

başlanan yolun davamı idi. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-in Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı statusunu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etdi. Görünür odur ki, xalqımızın Ümmümmilli Lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi müstəqil Azərbaycanın idarəçilik yolu, siyasi kursu və dövlətçilik fəlsəfəsidir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət rəmzlərinə qayğısı həmişə diqqətdə olmuş, uğurla davam və inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin siyasi hakiyyəti gətirən Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza mənasızabətə açıq-aydın göründü. "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadə qaydaları haqqında" qanunun imzalanması da dövlətçiliyə sədaqət, yüksək ehtiramın ifadəsi idi. Dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. Artıq 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkə vətəndaşlarının milli həmrəyliyinə, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbii təminat daim diqqətdə saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsi idi.

Dünyanın ən müqəddəs qələbəsinə özündə yaşadan Zəfər Günü Dövlət bayrağımızı daha da ucaya yüksəltmiş və ona əbədiyaşarlıq bəxş etmişdir.

Rəhman SALMANLI,
"Azərbaycan"

Tarixə yazılan Zəfər paradı

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ötən il - 2023-cü il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Zəfər paradını əzəli-əbədi yurdumuz olan Xankəndidə qəbul etdi. Müzəffər ordumuzun ayrı-ayrı qoşun birləşmələri Dövlət bayrağımızın dalğalandığı Xankəndinin mərkəzi meydanında əzmlə, qətiyyətlə irəlilədilər. Bu möhtəşəm gün milli dövlətçilik tariximizə əbədi yazıldı və əsrlər sonra da gələcək nəsillər həmin əlamətdar hadisəni böyük qürur hissi ilə xatırlayacaqlar.

Suveren hüquqlarımızın nümayişi

Bu parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və öz ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha göstərdi.

Zəfər paradı Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıyır. Bu tarixi gün cəmiyyətimizdəki milli birliyi möhkəmləndirdi, həmrəyliyimizi, milli vətəndaşlığımızı güclü ilə qazandıqımız tarixi zəfərin fərəhini bizə yaşadı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şad oldu. 30 il ərzində yurd həsrətinin acısından, xalqımızın başına gətirilən müsibətlərin ağırlığından üyümizə daman göz yaşlarını sevinc göz yaşlarına çevirdi.

Azərbaycan belə bir paradla dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik arzulan xarici qüvvələrə də, müxtəlif təxribatlarla regionumuzda qarşıdurmaya istəyənlərə də mühüm bir mesaj verdi. Dövlətimiz bu paradla Azərbaycanın təkə hərbə üstünlüyünü deyil, həm də siyasi iradəsini və diplomatik strategiyasını nümayiş etdirdi. Bu tədbir bəlgədə digər tərəfləri sülhə və sabitliyə dəvət edən, eyni zamanda ölkəmizin öz ərazi bütövlüyünü qorumaq istiqamətində qətiyyətini göstərən mühüm addım idi. Prezident İlham Əliyev Xankəndi şəhərində keçirilən paradla çıxış edərkən dedi: "Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydana dayanıb bizim işğillərini dəstəkləyirlər. Bizimlə Azərbaycan hərbiçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik. Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirik, hazırlıq işləri gərdirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri möhkəmləndirilib. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bizimlə eyni səhəyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız işlətlər imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaraq, öz həyatımızı özümüzü quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin".

Güclü siyasi iradə

Xankəndidə keçirilən Zəfər paradı bəlgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsinin simvolu kimi də dəyərləndirilə bilər. Regionda sülh və sabitlikə töké Azərbaycan deyil, bütövlükdə Qafqaz regionunun təhlükəsizliyi üçün vacibdir. Xankəndi paradı göstərdi ki, yaşadığımız coğrafiyada əmin-amanlığın, davamlı inkişaf mühtininin təmin olunması Azərbaycanın əsas vəzifəsidir, bu, dövlətimizin yeni strateji dövrə üzünə götürdü-yü tarixi missiyədir.



Zəfər paradı illərdən bəri apardığımız haqq savaşındakı mütləq qalibiyyətimiz, tarixi qələbəmizin böyük nümayişi idi. Dövlətimiz bu parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanını bir daha təqdim etdi. Ölkəmizin mədəni və tarixi irsine sadiqliyinin, Qarabağın tarixi sahiblərinin yenidən bu torpaqlara qayıtmasının simvolik təcəssümü kimi yadda qaldı.

Parad zamanı Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi güc ordumuza olan etimadımızın, güvənimizin təntənəsinə çevrildi. Ötən ilin sentyabrında həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı, separatçıların təxribatçı yuvalarının dağıdılması, onların "rəhbərlər"inin qandallanaraq Bakıya gətirilməsi ordumuzun ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün nə qədər böyük gücə malik olduğunu bir daha göstərdi.

Azərbaycan tarix boyu çox ağırlı-acılı yollardan keçib. Yerləşdiyimiz strateji ərazi, zəngin təbii sərvətlərimiz zaman-zaman kimlərsə istəhasını çəkib. Əsrlər boyu öz tələyimizin sahibi olmamışıq, müqəddəratımıza başqaları qərar verib, başımız üzərində sonradan tələyimizin bəlasına çevriləcək mürəkkəb oyunlar aparılıb. Torpaqlarımız bölünüb, yağmalanıb, sərvətlərimiz qarət olunub. Bu Vətənin zənginliyinə göz dikən hər kəs Azərbaycanın nə isə qoparması firsət bilib. Tarixi torpaqlarımızda Ermənistan dövləti qurulub, əzəli-əbədi yurdlarımız sərhədlərinə o üzündə əsir qalıb. Torpağın köksündəki tarixi izlərimiz, milli nişanələrimiz - toponimlərimiz dağıdırılıb, maddi-mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, milli yaddaş saxtalaşdırılıb. Əsrlər ərzində hər kəs də bu-nu sanki normal bir realiti kimi qəbul edirdi. Çünki belə bir acı realiti barışmaqdan başqa əlac yox deyilirdi. Başqaların bu qərarlarına, qəsbkarlarına qarşı çıxmaq haqqımız tanınmayıb.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru erməni separatçıları Qarabağda baş qaldırmadı, dünyanın hər yerindən axın-axın erməni terrorçularının, kriminal ünsürlərin gəlib bu bölgədə yuva salması, soydaşlarımızın Ermənistan ərazisindəki dədə-baba yurdlarından qovulması da bu realiti davamı idi. Ümummilli Lider Heydər Əliyevin keçmiş itifaq rəhbərliyindəki yüksək vəzifəsindən uzaqlaşdırılmasını, proseslərə təsir imkanlarının məhdudlaşdırılmasını imkan bilib ölkəmizə qarşı yeni işğal planlarını işə salan ermənilər də, onların havadarları da düşünürdülər ki, bu, Azərbaycandan növbəti dəfə yeni ərazilər qoparmaq üçün firsətdir. İlk mərhələdə buna nail oldular da.

Amma 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışı onların

planlarını pozdu. Ulu Öndər Azərbaycanı çətin sınaqlardan çıxarıb indi yaşadığımız dövrə hazırlamağa başladı. Qarabağ probleminin bir an da olsun diqqətdən kənar qalmasına yol vermədi. Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu, sosial-iqtisadi inkişaf tədbirləri ilə paralel bu taleyüklü məsələni də daim gündəmdə saxladı.

Yeni bir realiti başlanğıcı

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin formalaşdırdığı möhkəm təməllər üzərində güclü bir dövlət yaratdı. Sosial-iqtisadi nailiyyətlərinə, global nüfuzuna görə Azərbaycan regionun lider ölkəsinə çevirdi. Təşəbbüskarı və iştirakçısı olduğu global enerji-kommunikasiya layihələrinin uğurları sayəsində Azərbaycanın beynəlxalq önemi artdı. Dünyada səsi-müddətini qaldırdı.

Azərbaycan Prezidenti bütün dünyada Qarabağ münaqişəsi ilə bağlı aydın təsəvvür formalaşdırmağa nail oldu. Xalqımızın torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəsinin haqq iş olduğunu, tarixi ədalətə, beynəlxalq hüquqa əsaslandığını sübuta yetirdi. Azərbaycanın bu prinsiplərinə əsaslanan mübarizəsinin son bəndlərinin müzakirələri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsində göstərdiyi iradəni nümayiş etdirir. Prezident İlham Əliyevin diplomatik bacarığı nəticəsində regionda sülh prosesi yeni bir mərhələyə keçmiş və Ermənistanla münaqişədən sonra əlaqələrin normalaşdırılması istiqamətində müəyyən irəliləyişlər əldə olunmuşdur.

Bu gün Azərbaycan həm də türk dövlətləri arasında inteqrasiya proseslərinə verdiyi əhəmiyyətli töhfələrlə türk dünyasının əsas mərkəzlərindəndir. Azərbaycanın Türk Dövlətləri Təşkilatına rolu getdikcə güclənir. 2021-ci ildə təşkilatın adının dəyişdirilməsi və inteqrasiya proseslərinin sürətlənməsi türk ölkələri arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaratdı. Təşkilatın dövlətlərinin Azərbaycanın qələbəsinə dəstəyi beynəlxalq mövqelərimizin daha da gücləndirilməsinə xidmət etdi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də Prezident İlham Əliyevin diplomatik sahədə əldə etdiyi mühüm uğurlardandır. Bu dövrə ölkəmiz qurum inkişafına mühüm töhfələr vermiş, global nüfuzunun yüksəlməsinə nail olmuş, beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi məsələlərində fəal rol oynamışdır. Qoşulmama Hərəkatının üzv ölkələri arasında Azərbaycanın nüfuzunun artması Prezident İlham Əliyevin ədalətli dünya quruluşuna çağırışları ilə müşayiət edilmişdir.

Diplomatik sayların uğurları

Ölkəmizə rəhbərliyi dövründə hərtərəfli uğurlarımızla Azərbaycan tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Prezident İlham Əliyev bu gün də dövlətimizin regional və beynəlxalq mövqeyini möhkəmləndirir, strateji maraqlarımızı təmin etmək üçün məqsədyönlü addımları davam etdirir.

Vətən müharibəsi gedişində və müharibə bitdikdən sonra dövlət başçısının diplomatik səyləri respublikamızın tarixi qələbəsinin beynəlxalq arenada təminməsinə təmin etdi. Azərbaycan qalib ölkə olmasına rəğmən Ermənistanla normallaşma proseslərinin başlanması üçün ilk vacib addımları atdı, sülh təşəbbüsləri ilə çıxış edərək regionda dayanıqlı inkişaf, bütün qonşularla mehriban münasibətlər, qarşılıqlı əməkdaşlıq marağında olduğunu dünyaya nümayiş etdirdi. Müharibədən sonra keçmiş münaqişə bölgələrində Azərbaycanın suveren hüquqlarının təminməsi və sərhədlərin delimitasiya prosesinin başlanması üçün müəyyən razılaşmalar əldə olundu. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyü prinsipinin beynəlxalq miqyasda dəstəkləndiyini göstərdi.

Suverenlik ölkənin daxili və ondan kənar müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıq tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Ən nəhayət, xalqın öz tələyinə sahibliyi. Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu gün, qüdrət artıb on böyük nailiyyətlərlə yanaşı suverenlik, ərazi bütövlüyü realitiyə də əhatə edir.

31 il əvvəl Azərbaycan dövləti gələcəyə doğru ilk addımlarını ataraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi nailiyyətlərlə dolu böyük bir tarix yazdı. Bu tarix bizi on böyük qələbəyə, on böyük hədəfə yetirdi. "Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilir. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail oluq, beynəlxalq hüquq bərpə etdik, tarixi ədalət bərpə etdik, milli ləyaqətimizi bərpə etdik, düşməni onun yerini göstərdik. Düşməni bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik..." - Azərbaycan Prezidenti hələ bir il bundan əvvəl Xankəndidəki paradla çıxışı zamanı bu fikirləri demişdi.

Zəfər paradı Azərbaycanın Qarabağ bölgəsindəki nailiyyətlərinin, milli qürurunun və dövlətçiliyinin rəmzi olaraq yaddaşlarda qalır. Bu parad həm Azərbaycan xalqının, həm də bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edən siyasi iradənin ifadəsidir.

Zəfərin suverenlik zirvəsi

Hər bir xalq suverenliyə, müstəqil dövləti qurmaq inki-

şaf etməyəcəkdir. Tarix boyu bu nailiyyət çox az xalqlara nəşib olub. Qürur duyuruq ki, dünyanın müstəqil dövlətə malik xalqları sırasında Azərbaycan xalqı da var.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis olundu. Bununla da hər birimizin qəlbindəki illərin yarası sağalmağa başlayıb. Yaddaşımıza yazılmış böyük bir günün əlamətdarlığı təqdimatı rəsmiləşdi. Sərəncamda oxuyuruq: "Azərbaycan xalqının həyatında müstəqilliyə əhəmiyyətli kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərpə olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır".

Suverenlik ölkənin daxili və ondan kənar müstəqilliyin ifadəsidir. Dövlətin siyasi və hüquqi xüsusiyyəti kimi onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə konstitusiyasına və qanunlarına, beynəlxalq hüququn hamılıq tanınmış prinsiplərinə və normalarına uyğun həyata keçirə bilməsidir. Eyni zamanda xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququnun təmin olunmasıdır. Ən nəhayət, xalqın öz tələyinə sahibliyi. Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Bu gün, qüdrət artıb on böyük nailiyyətlərlə yanaşı suverenlik, ərazi bütövlüyü realitiyə də əhatə edir.

31 il əvvəl Azərbaycan dövləti gələcəyə doğru ilk addımlarını ataraq Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi nailiyyətlərlə dolu böyük bir tarix yazdı. Bu tarix bizi on böyük qələbəyə, on böyük hədəfə yetirdi. "Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilir. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail oluq, beynəlxalq hüquq bərpə etdik, tarixi ədalət bərpə etdik, milli ləyaqətimizi bərpə etdik, düşməni onun yerini göstərdik. Düşməni bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün vəzifələri icra etmişik..." - Azərbaycan Prezidenti hələ bir il bundan əvvəl Xankəndidəki paradla çıxışı zamanı bu fikirləri demişdi.

Zəfər paradı Azərbaycanın Qarabağ bölgəsindəki nailiyyətlərinin, milli qürurunun və dövlətçiliyinin rəmzi olaraq yaddaşlarda qalır. Bu parad həm Azərbaycan xalqının, həm də bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edən siyasi iradənin ifadəsidir.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

Qalib xalq olmağın qürurunu yaşadan ölməz oğullar...

Coxunun doğum tarixi bir-birinə yaxındır. Gəncdir. Onları bir-birinə bənzədən işə yalnız bu deyil. Hərəsi bir ailənin ən böyük ümidi, arxası olan bu oğulların son qışmasıdır. Onlar 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən, noyabrın 8-də Zəfər bitən İkinci Qarabağ Müharibəsinin şəhidləridir!

Tarix boyu başı bələlər çəkmiş bir məmləkətin - Azərbaycanın övladı idilər. Onlardan öncə də belə olmuşdu... Əsrlər boyu bu məmləkəti namərd düşmənlərdən qorumaq üçün Azərbaycan xalqının qeyrətli, igid oğulları sinələrini sipər etmişdilər.

O mərd, cəsur, qəhrəman babaların yolunu davam etdirdilər. Təəssübək, qorxmaz oğullarını haraylayan Vətənin imdadına yetdilər. Onlar otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmış torpaqlarımızın azad edilməsi, müstəqil ölkəmizin suverenliyinin tam bərpə olunması uğrunda döyüşdülər, canlarını fəda etdilər...

1990-cı illərdə Azərbaycan xalqının sinəsinə çalın-çarpaz dağ çəkildi. Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi qəsbkar ermənilər ələ keçirdilər. O illərdə də xalqımızın qeyrətli, mərd övladları düşmənlə döyüşə atıldılar. Yüzlərlə qəhrəman son damla qanmadək vuruşdular. Ancaq o illərdə Ermənistan xarici havadarlarından aldığı güc sayəsində Azərbaycanın iyrimi faiz ərazisini işğal etdi. İşğalçılar Qarabağda və Şərqi Zəngəzurdə yerli əhaliyə qarşı qırğınlar, soyqırımları törətdilər. Qocasıdan körpə uşağınadək kimsəyə aman vermədilər. Girov götürdüləri günahsız insanlara dəhşətli işgəncələr verdilər, kimsini şəhid, kimsini ölil etdilər. Qarabağın, Şərqi Zəngəzurun abad kəndlərini, rayonlarını, şəhərlərini xarabalığa çevirdilər, gözəl təbiətini məhv etdilər, zəngin sərvətlərini dağıtıb apardılar.

Otuz ilə yaxın idi ki, xalqımız düşməni əsarətində qalan o yerlərin həsrətini çəkirdi. Və layiq olmadığı möglubiyyətin acısı ilə hər il Vətən torpaqlarının işğal tarixlərini qeyd edirdi. Ermənistanın işğal altında saxladığı Qarabağdan, Şərqi Zəngəzurdan danışılanda sözlər boğazımızda duyulənirdi. Biz öz əzəli ərazilərimizi azad görmək arzusunda idik. Biz qalib xalq kimi yaşamaq istəyirdik.

Azərbaycan dövləti və xalqı Ermənistanın yaratdığı münaqişəni müharibə deyil, sülh yolu ilə həll etmək niyyətindəydi. Dövlət başçısı Azərbaycanın mövqeyini qətiyyətli şəkildə ifadə edirdi. Prezident İlham Əliyev bəyan edirdi ki, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Bu həm işğalçı Ermənistanı, həm də onun himayədarlarına verilmiş cavab idi. Ancaq qəsbkar ölkənin rəhbərliyi nəticə çıxarmaq əvəzinə işğalçılıq siyasətini davam etdirirdi. Ermənistan silahlı qüvvələ-

ri 1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişinə əməl etmir, Azərbaycan Ordusunun mövqelərini və mülki əhalimizin yaşayış yerlərini intensiv olaraq atəşə tuturdu. Müharibə olmasa da, Azərbaycanın hərbiçiləri və dinc sakinləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən şəhid edilirdi.

2020-ci il sentyabrın 27-də işğalçı ölkənin silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində müharibə başladı. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev qışmən səfərbərlik elan etdi. Ölkəmizin bütün ərazilərindən gənclər cəbhəyə yollanmaq, döyüşlərdə qəhrəman kimi iştirak etmək üçün hərbi komissarlıqlara müraciət etdilər.

Otuz ilə yaxın davam edən əsarət 44 günlük müharibə ilə bitdi. İkinci Qarabağ müharibəsinin hər günü tariximizə qələbə xəbərləri ilə yazıldı. O günlərdə böyükdən kiçiyədək hər bir azərbaycanlı cəbhədən gələcək Zəfər müjdəli xəbərləri gözlədi.

Qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin möglubiyyətə uğradaraq irəlilədi, rəşadətli vuruşaraq torpaqlarımızı addım-addım azad etdi. İkinci Qarabağ müharibəsi davam edərkən oktyabrın 16-da dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində diqqətə çatdırdı: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndi dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir". Dövlət başçısı bir məqamı da vurğuladı: "Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş etmişdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımcıq olar".

Noyabrın 8-i Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın göz bəbəyi Şuşa qəsbkarlardan azad edildi. Həmin gün tariximizə əbədi olaraq Zəfər bayramı kimi yazıldı.

Qarabağın və Şərqi Zəngəzurun Ermənistanın işğalından azad olunması uğrunda döyüşlərdə minlərlə igid canından keçdi. Hər şəhid xəbəri bir evə od kimi düşdü. Neçə-neçə arzu, ümid yandı külə çevrildi. Şəhid ailələrinin dərd yükü çox ağır oldu. Cəbhəyə gedən oğlu, qardaşı, həyat yoldaşı, atası şəhid olanların sinəsinə vurulan yara sağalmazdır. Ancaq başları uca tuturlar. Çünki o igid oğullar torpaqlarımızı yağların əsarətindən xilas etmək naminə canlarını qurban verdilər.

Azərbaycan xalqının Böyük Zəfər sevinci, qalib xalq olmağın qüruru, fəxarəti heç zaman bitməyəcək. Bu hissələr yaşadıqca da şəhidlərimiz anılacaq. Ehtiramla, məhəbbətlə, minnətdarlıqla...

*Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"*



Coca-Cola Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir



Zəfər Günü ərəfəsində şəhid ailələri ziyarət edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və xidmətin general heyəti tərəfindən Vətən müharibəsinin 4-cü ildönümü ərəfəsində şəhid ailələri ziyarət edilərək onların qayğıları öyrənilib, ailələrə bayram hədiyyələri və sovqatlar təqdim olunub.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, şəhidlərimizin ailələri şəhidlərdən, qazilərə və onların ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini böyük qürur hissi ilə ifadə edib.



Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərə göstərilən böyük diqqət və qayğıdır.

Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirələrinin əziz tutulacağı, ideallarının daim yaşadılacağı və sərhəddə dövlət sərhədlərimizi bundan sonra da qətiyyətli qoruyacağı ifadə edilib.

"Zəfərin mübarək, Azərbaycan!"

8 Noyabr - Zəfər Günü xalqımızın yaddaşına əbədi olaraq yazılıb. Çünki bu əlamətdar gün tariximizin ən şöhrətli səhifələrindən biridir. Fərəh, qürur doğuran gündür, Qələbə tarixidir, xalqımızın uzun illərdən bəri gözlədiyi, həsrətində olduğu unudulmaz gündür. Torpaqlarımızın işğalına son qoyulan gündür.

Bu əlamətdar və sevinc dolu gün məhəbbət və təşkilatlarda, tədris ocaqlarında böyük təntənə ilə qeyd edilir. Bakı şəhər Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbdə Zəfər bayramı təntənə ilə qeyd olundu. "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir bütün siniflərdə keçirildi.

Əvvəlcə ibtidai sinif müəllimləri Sadiqə Kərimova, Bəniyə Qarayeva şagirdlərə Zəfər Günündən danışdılar. Bildirdilər ki, 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Zabit və əsgərlərimiz torpaqlarımızı müdafiə etmək, düşmən hücumunun qarşısını almaq üçün yüksək əhvali-ruhiyyə ilə döyüşlərə atıldılar. Hərbiçilərimizin qəhrəmanlığı, cəsarəti sayəsində erməni işğalçıların hücumları dayandırıldı. Uzun illərdən bəri qəs-



karların işğalında qalmış torpaqlarımız azad olunmağa başlandı. Şanlı Azərbaycan Ordusunun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək düşmənləri torpaqlarımızdan qovdular. 30 ilə yaxın işğalda qalmış ərazilərimiz azadlığımıza qovuşdu. İkinci Qarabağ müharibəsinin 42-ci günü musiqi beşiyimiz olan Şuşa şəhəri erməni işğalçılarından təmizləndi. Noyabrın 10-da düşmən məğlub oldu. Noyabrın 10-da düşmən məğlub oldu. Noyabrın 10-da düşmən məğlub oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər birimiz üçün əziz və müqəddəs olan Şuşanın işğaldan azad olduğu gün - 8 Noyabr Zəfər Günü kimi təsis edildi. Bu əlamətdar gün münasibətilə müəllimlər şagirdləri təbrik etdilər və onlara dərslərində uğurlar arzuladılar. Məktəbin direktoru Nisə Fərəhova çıxış edərək xalqımıza böyük sevinc bəxş etmiş Zəfər Günündən bəhs etdi. Dedi ki, Zəfər Günü hər birimiz üçün müqəddəs və əzizdir. Artıq neçə ildir ki, xalqımız bu bay-

ramı sevinc içində, böyük təntənə ilə qeyd edir. Zəfər Günündən sevincini yaşadıqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şəhidlərimizə, qazilərimizə minnətdarlıq bildirildi.

Şagirdlərdən Arzu Məhərrəmli, Məryəm Süleymanlı, Tamerlan Niftəliyev, Məryəm Məmmədli və başqaları Zəfər Günü, igidliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söylədilər.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Möhtəşəm Zəfər

AHIK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib

Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.

"Abşeron" sanatoriyasında təşkil olunan bayram tədbirində konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və təbə təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak etdilər.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi birdəqiqətlik sükutla yad olunub.



Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışdı. Bildirib ki, "Dəmir yumruq" əməliyyatında qəhrəman ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. 2023-cü ildə birgünlük antiteror tədbiri isə ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərəzində dövlətimizin suverenliyi tam təmin olundu.

Hazırda Qarabağda və Şərqi Zəngəzurdada aparılan abadiq-quruculuq işlərindən də danışan konfederasiya sədri bütün bunları Azərbaycanın yalnız öz imkanları hesabına həyata keçirdiyini deyib. O həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə gördüyü işləri, o cümlədən dini ir-



simizin, mədəniyyət abidələrimizin bərpası istiqamətində atılan addımları qeyd edib və bildirdi ki, bu nəticə missiya Mehriban xanım Əliyevanın Vətənə olan sonsuz sevgisinin təzahürüdür. Çıxış edən Birinci Qarabağ müharibəsinin iştirakçısı, AHİK-in baş mütəxəssisi Aqşin Əliyev vurğulayıb ki, 2003-cü ildə keçir-

rilən prezident seçkilərində səsinə cənab İlham Əliyevə verən xalq seçiminə yanılmazdı: "Dövlət başçısının apardığı uzaqgörən siyasət nəticəsində gündən-günə güclənən Azərbaycan Ordusu, mərd əsgər və zabitlərimiz əsl qəhrəmanlıq dastanı yazdılar".

AHIK-in şöbə müdiri-nin müavini, Vətən müharibəsinin iştirakçısı, zabit Ruslan Bağirov isə qeyd edib ki, Azərbaycan möhtəşəm Zəfəri ilə təkəvəş meydanında deyil, həm də beynəlxalq diplomatiyada öz sözünü deməyi bacardı. Bildirib ki, dövlət başçısı məşhur telekanallara, xəbər agentliklərinə verdiyi müsahibələrində Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu.

Bakı Media Mərkəzinin hazırladığı "Zəfər Meydanı" filmi nümayiş olunduqdan sonra tədbir bədii hissə ilə davam etdi. Əməkdar artist Güllüstan Əliyeva, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahni Teatrının solisti Fəxrə Kazım-Nicat və Azərbaycan Dövlət Tele-

viziyanın və Azərbaycan Müğam Mərkəzinin solisti Məhəmməd Mirələmovun ifasında vətənpərvər ruhda mahnılar səsləndirilib. Bədii qiraət ustası, professor Ağalar Bayramov isə qələbə ruhlu şeirlər oxuyub.

Elçin CƏFƏROV,
"Azərbaycan"



Laçın və Zəngilanda təlimlər olub



İndi dünyada alqoritmik düşüncəyə, rəqəmsal sərəş-tərətlərə malik, İKT bacarıqları yüksək səviyyədə olan yeni nəsil formalaşır.

XXI əsrin əsas bacarıqlarını özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verə bilən, rəqəmsal texnologiyalara mükəmməl yiyələnmiş gənclərin olması ölkəmizin inkişafına öz töhfəsini verəcək.

Məntiqli təfəkkürü yüksək səviyyədə olan gənclərin İKT bacarıqlarının təməli isə məhz orta məktəblərdə qoyulur və sonradan ali təhsil dövründə daha da inkişaf etdirilir, təkmilləşdirilir. Bu günlər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Start IT" təlim mərkəzinin əməkdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının dəstəyi ilə Laçın və Zəngilanda 2 ay müddətində "IT-nin əsasları və Rəqəmsal Bacarıqlar" təlimi keçirilib.

Təlimdə iştirak edən tələbələr hər biri onu uğurla yekunlaşdıraraq sertifikatlar əldə ediblər. Sertifikatların təqdim edildiyi mərasimdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmiləri, "Start IT" rəhbərliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri, xüsusi nümayəndəliyin əməkdaşları və digər fəxri qonaqlar da iştirak etdilər.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"



Bakı Abadlıq

“BAKİ ABADLIQ XİDMƏTİ” MMC

Azərbaycan xalqını

8 Noyabr - Zəfər Günü

münasibətilə təbrik edir, əbədi sülh, əmin-amanlıq, birlik, firavan həyat və xoş gələcək arzulayır

QARABAĞ AZƏRBAYCANDIR!

"Azərbaycan hər zaman imperialist güclərin maraq dairəsində olub"



"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onlara olan mənəvi borcumuzu heç zaman ödəyə bilmərik".

AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl qayıdan keçmiş məcburi köçkün Vidadi Hüseynov söyləyib.

O bildirib ki, Azərbaycan hər zaman imperialist güclərin maraq dairəsində olub. Buna baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinliklərə rəğmən öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik.

"Doğulub boya-başa çatdığımız yerlərdə yaşamağa gedirik"

"Otuz bir ildir ki, bu günü gözlüyürük. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezident İlham Əliyev başda olmaqla xalqımız sağ olsun".

Bu sözləri doğma yurduna qayıdan Cəbrayıl sakini Emin Məmmədov söyləyib. O, xoş təəssüratlarla Cəbrayıla getdiyini deyib. "Cəbrayıldan məcburi köçkün düşəndə 21 yaşım

var idi. Bu gün isə ailəmlə birlikdə 53 yaşında doğulub boya-başa çatdığımız yerlərdə yaşamağa gedirik", - deyən keçmiş məcburi köçkün bildirib. İş yerinin Cəbrayılda olduğunu deyən E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilər yenidən qurulur.



"Doğma yurdumuza geri döndüyümüz üçün çox sevinirik"

"Doğma yurdumuza geri döndüyümüz üçün çox sevinirik. Bu sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayaram".

Bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Nərgiz Qurbanova söyləyib.

Beş yaşında Cəbrayıldan məcburi köçkün düşdüyünü deyən N.Qurbanova 37 yaşında geri qayıtdığını vurğulayıb. O bildirib ki, köçkünlük dövründə xeyli çətinliklə üzləşib. Bunlar onun xatirələrində dərin izlər buraxıb.



Artıq dörd ildir ki, həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşmuşuq. Mühərribədən qısa müddət sonra işğalçılardan azad olunan yurd yerlərimizdə irimiyəli bərpə-quruculuq işlərinə həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin mərhələli olaraq yurdlarına qayıtmasına başlanılıb.

Doğma yurdlarına qovuşan insanların sayı gündü-günə artır, qayıdış karvanları bir-birini əvəz edir. Böyük qayıdış proqramı çərçivəsində bu günə qədər Laçın, Füzuli, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri və dörd kəndə qayıdış başlayıb. Uzun illər doğma yurd xiffəti ilə yaşayan insanların səsi artıq ata-baba ocaqlarından gəlir.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayılda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da Cəbrayıl şəhəri ilk sakinlərinə qovuşub. Yenidən qurulan şəhər dəniz səviyyəsinə qədərki mərhələdə şəhərə 150 nəfər (30 ailə) qayıdıb. Bununla da Cəbrayıl şəhərində 163 ailənin, 583 nəfərin daimi məskunlaşması təmin edilib.

İşğaldan azad edilmiş digər ərazilər kimi, Cəbrayıl da artıq yeni dövrünü yaşayır. Rayonun şəhər və kəndlərində yenidənqurma və bərpə işləri sürətlə davam etdirilir, sakinlərin özəli yurdlarında rahat və firavan yaşaması üçün hər bir

Cəbrayıl növbəti sakinlərini qarşıladı



şərait yaradılır, infrastruktur yenidən qurulur.

Prezident İlham Əliyev Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olub, təməlləşmə və açılış mərasimlərində iştirak edib, müvafiq tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı Cəbrayıla son səfərində Mehdi Mehdişadov adına tam orta məktəbin açılışını edib, müxtəlif fabriklər və zavodların, eyni zamanda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin əsasını qoyub. Prezident İlham Əliyev rayonun Horovlu kəndinə də baş çəkərək orada fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub. Bütün bunlar onu göstərir ki, tezliklə



Cəbrayıl abad və ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulduqca uzun illərdir torpaq həsrəti yaşayan keçmiş məcburi köçkünlər torpaqlarına qovuşurlar. İndiyədək 2293 ailə - 8810 nəfər özəli yurdlarına

nun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 163 ailə, 583 nəfər Cəbrayıl şəhərində məskunlaşmış.

Tezliklə bütün şəhər və kəndlərimiz sakinlərinə qovuşacaq. 2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ və Şərqi Zəngəzurd 34 min 500 ailənin təhlükəsiz məskunlaşması təmin ediləcək. Uzun illər düşmənin tapdağında qalan torpaqlarımızda düşmənin qoyduğu izləri silmək asan olmasa da, qüdrətli dövlətimiz bunu təmin edəcək.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"





8 NOYABR Zəfər Günü

AZPETROL
Daim İnkişafə Doğru!

www.azpetrol.az 957

Qalibiyyət strategiyası

2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Çünki bildirdi ki, torpaqlarımızı işğaldan yalnız İlham Əliyev kimi bir lider azad edə bilər.

Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, qətiyyətlə çalışdı. Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada özmar, qürurlu xalq kimi tanındı.

Vətən müharibəsində qazandığımız qələbəni şortləndirən amillərdən biri də Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz inkişaf edən iqtisadiyyat sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi tanındı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz



azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında sıx birləşərək dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabıtları böyük şücaət və qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı bir addım belə geri çəkilmədilər. Əsgərlərimiz və zabıtlərimiz işğaldan azad edilən torpaqlarımızın azadlığı və suverenliyimizin tam bərpası naminə öz canlarını, qanlarını əsirgəmədilər.

Azərbaycan xalqı həmişə olduğu kimi, müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət "dəmir yumruğu" əvvəllər Elə bir yumruğa ki onu açmağa heç

zın qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.

2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyənata zidd olaraq bu ərazilərdən çıxmadılar və mülki vətəndaşlarımıza və hərbi qüvvələrimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatının qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər.

2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaldı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzurda qovuş-



edildi. Azərbaycan münəqqiş dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münəqqişin həlli üçün hüquqi baza yaratdı. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Bütün fəaliyyət Azərbaycanın qalibiyyətə - 8 Noyabr Zəfərinə apardı.

Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfərə bərabər tutula biləcək bir gün yaşanmışdı. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi qələbə dünyada öz unikalığı ilə tarixə yazılmışdı. Dünya tarixində belə bir hadisə olmamışdı ki, bir dövlət 30 il işğaldan azad edilən torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla

kimin nə gücü, nə də qüdrəti çatdırdı. Prezident İlham Əliyevin hərbi meydanında Müzəffər Sərkərdə olması ilə yanaşı, diplomatik cəhətdə böyük diplomatiya və güclü siyasətçi olması öz təsdiqini tapdı.

Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sınıq gərdi və mübarizlik rəmzinə çevrildi. İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağa bağlı xalqımızın ruh düşkünlüyünə qarşı pıncıma yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəyində yaşadı. Hər zaman vətən və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimi-

ni. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə qətlə yetirilmiş günahsız mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğaldan saxlamayacağıq.

Böyük Zəfərdən sonra Böyük qayıdış proseslərinə start verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da Azərbaycan xalqı İlham Əliyevin ətrafında müttəşkil şəkildə birləşib.

Kamilə ƏLİYEVƏ,
BDU-nun kafedra müdiri, professor

Hacıqabul MRX-də Pediatriya şöbəsi fəaliyyətə başlayıb

Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının (MRX) nəzdində yeni Pediatriya şöbəsi fəaliyyətə başlayıb.



Bu münasibətlə keçirilən tədbirdə çıxış edən MRX publik hüquqi şəxsin direktoru Natiq Əliyev bildirdi ki, xəstəxananın strukturunda yeni yaradılan şöbə azyaşlılara keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcək. 6 uşaq həkimi 20 cərpaydan ibarət şöbədə pasiyentlərin ambulator və stasionar müalicəsi ilə məşğul olacaq.

Biləsuvarada QHT ekoloji aksiyaya keçirdi



Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyyətmə və Gənclər İctimai Birliyi "Yaşıl dünya naminə" layihəsi çərçivəsində təmizlik və ağacəkmə aksiyası keçirib. Aksiya Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin təşkilatçılığı və Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

40 məktəblinin qoşulduğu tədbirdən öncə çıxış edən layihə rəhbəri Ülvi Həzizadə dövlət gənclər siyasəti, Gənclər Fondu, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılara məlumat verib. Kompleksin rəhbəri Aqşın Bağırov bildirdi ki, bu gün dünyanı narahat edən global problemlərdən biri də iqlim dəyişmələridir: "Ölkəmiz də global iqlim dəyişmələrinin təsirinə konarda qalmamışdır. Onun fəsadlarına qarşı mübarizəyə diqqət artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Azərbaycanın global təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir". Çıxış edən Azad Quliyev isə layihənin aktuallığını qeyd edib, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söz açıb.

Çıxışlardan sonra məktəblilərin də iştirakı ilə müəyyənləşdirilmiş ərazi tullantılarından təmizləndi. Sonra 50 həmişəyaşıl şam ağacı əkilib. Sonda iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim olundu.

Seyran CAVADOV,
"Azərbaycan"

Sumqayıtda qısa hazırlıq ciddi nəzarətdədir



Payızın ilk günlərindən havaların qeyri-sabit keçməsi qarşısında gələnlərin soyuq olacağından xəbər verir. O üzündən Sumqayıtda əlaqədar təşkilatlar hazırlıqlarını gücləndirir və qışda problemlərlə üzlənməmək üçün əlavə tədbirlər görürlər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, fəvqəladə hallar komissiyasının sədri Teymur Səmədov bu günlər bəzi təşkilatlarda qısa hazırlıqla bağlı görülən tədbirləri yoxlayıb. Əvvəlcə "Sumqayıt Təmizlik Departamenti" MMC-nin xüsusi texnikalarına baxış keçirilib. Bildirilib ki, qısa hazırlıq işləri yüksək səviyyədə görülüb və bunun üçün kifayət qədər işçi qüvvəsi, texnika, nəqliyyat vasitələri ayrılıb. Departament qum və duz ehtiyatı da tədarük edib.

T.Səmədov bildirdi ki, şaxtılı havada yolların qardan təmizlənmək nəzarətə götürülməsi üçün icra hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunublar. Bunun üçün yetərincə texnika, maşın və mexanizm hazır vəziyyətə gətirilib. Odur ki, qarlı-şaxtılı havada yollarda və ya digər ərazilərdə hər hansı bir problem yaranarsa, müvafiq qurumlar tərəfindən operativ tədbirlərin görülməsi yubanmayacaq.

Akif ƏLİYEV,
"Azərbaycan"

FHN Zəfər Günü ilə əlaqədar şəhid övladlarına "qapı"larını açdı

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Vətən müharibəsi şəhidlərinin övladları üçün Zəfər Gününe həsr olunmuş "açıq qapı" günü keçirib.

Şəhid ailələrinin üzvləri, FHN-in regionda fəaliyyət göstərən qurumlarının rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman, eləcə də Təhsil idarələrinin, yerli hüquq-mühafizə orqanlarının məsul şəxslərinin iştirak etdikləri tədbirdə çıxış edən FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb, Zəfərin güclü ordu strategiyası,



milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində qazanıldığını dilə gətirib. Lənkəran Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün təşkil edilən "açıq qapı"nın müdiri Ramal

Baxışzadə də 44 günlük savaşa Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açıb, əsgər və zabıtlərimizin qəhrəmanlıqlarını xatırladı. Şəhid atası

Fəttax Xosrovov isə ölkə rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısından, gənclərin böyük Zəfərin əldə olunmasındakı rolundan söz açıb və Vətən müharibəsi şəhidlərinin övladları üçün belə tə-

dbirlərin təşkilinə görə təşəkkürünü bildirdi.

"Açıq qapı" günündə uşaqlara Cənub Regional Mərkəzinin xilas ediciləri və Dövlət Yangından Mühafizə Xidmətinin yangınsöndürənləri tərəfindən xilas etmə və yangınsöndürmə texnikası və avadanlıqları təqdim olub, onların sualları cavablandırıldı. Xilas edicilərin nümunəvi təlimi uşaqlarda böyük marağa səbəb olub. Uşaqların vətənpərvərlik mövzusunda çıxışları da maraqla izləndi.

Tədbir sonunda uşaqlara hədiyyələr təqdim olub, xatirə şəkli çəkilib.

S.CAVADOV,
"Azərbaycan"



"Global Energy Azerbaijan" şirkəti və onun törəmə şirkətləri Azərbaycan xalqını

"Absheron Operating Company"

"Binagadi Oil Company"

"Karasu Operating Company"

"Shirvan Operating Company"

"Neftechala Operating Company"

Zəfər Günü və Dövlət Bayrağı Günü

*münasibətilə
təbrik edir,
xoş günlər və
firavan həyat
arzulayır!*



AZPETROL
Daim İnkişafa Doğru!

www.azpetrol.az 957

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub



Zəfər Günü ərəfəsində Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürok sözlərini yazıb. Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib.

Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb. General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşısından gələn 8 Noyabr - Zəfər



Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib. Müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-

texniki təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda hərbi hissənin ərazisində xatirə ağacları əkilib.

Baş Prokurorluqda Zəfər Günü həsr olunmuş tədbir keçirilib



Noyabrın 7-də baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğrunda şəhid olmuş hərbi qulluqçularımızın dəfn olunduğu II Şəhidlər xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra Baş Prokurorluğun inzibati binasında 8 Noyabr - Zəfər Günü həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub.

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bərdəyənliklə yad olunub, Dövlət Himni səsləndirilib.

Baş prokuror Kamran Əliyev çıxışında prokurorluq əməkdaşlarını və xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. K.Əliyev tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim Vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli

siyasətçi Ulu Öndər Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən danışıb.

Qeyd olunub ki, Ulu Öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadıq qalan Prezident İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə, iqtisadi və siyasi sferada sadıq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və işğal altında olan torpaqlarımızın böyük hissəsi 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməklə yanaşı, Ermənistanın məğlub tərəf qismində üçtərəfli Bəyannamə imzalamaya məcburiyyətində qoyub.

Ermənistanın təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin olunub.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. O, eyni zamanda 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının Birinci Qarabağ və 44 günlük Vətən müharibələri zamanı bilavasitə döyüşlərdə iştirakını, həmçinin şəhid əməkdaşların olduğunu, habelə 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilərək müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə həmçinin prokurorluğun vətəni Böyükəgə Panəliyev, Vətən müharibəsi iştirakçısı, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı da çıxış edərək Zəfər Günü tarixinin vətənpərvərlik ruhunu yaşatdığını və gələcək nəsillərə örnək olduğunu vurğulayıblar.

Sonda isə "Səbrin sonu" adlı sənədli film nümayiş etdirilib.

Azərbaycan və MDB ölkələrinin internet göstəricilərinin müqayisəli təhlili aparılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB ölkələrinin internet göstəricilərinin müqayisəli təhlili aparılıb.

AZƏRTAC İKTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, təhlildə 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qədər olan dövrdə MDB-yə daxil olan Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanda internet performans göstəriciləri ətrafı araşdırılıb.

Eyni zamanda "Ookla"-nın hər ay açıqladığı "Speedtest Global Index" məlumatlarından istifadə edilərək median və orta (mean) göstəricilər əsasında sabit genişzolaqlı və mobil internet sürətləri, həmçinin gecikmə (latency) təhlil edilib.

Sözgedən dövr ərzində sabit genişzolaqlı internetin orta "download" sürətinin ən yüksək artımı (76,25 faiz) və

orta "upload" sürətinin ən yüksək artımı (68,38 faiz) Azərbaycanda müşahidə olunub. Qeyd edək ki, təhlil dövründə Azərbaycanda internet abunəçilərinin sayı 2,1 milyondan çox olub. İllik müqayisədə mobil internetin sürətində də artım mövcuddur. Belə ki, 2023-cü ilin sentyabrında ölkəmizdə mobil internetin median sürəti (download) 44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici 23,93 faiz artaraq 55,62 Mb/s-yə çatıb.

Qeyd edilən dövr üzrə mobil internetin median sürəti

(upload) 2,09 Mb/s, yaxud 15,94 faiz yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yə çatıb. Bu göstəricilər isə faktiki olaraq ölkəmizin 8 pillə irəliləyərək 56-cı yerdən 48-ci pilləyə qalxması deməkdir.

Cari təhlildə Azərbaycanın internetin orta sürəti ilə bağlı qoyduğu hədəflərə bu ilin yanvar ayından nail olduğu hüquqi cəhətdən və məlumat bazası əsasında sərbəstə uyğunluq. Xüsusən "Ookla"-nın internetin orta sürəti ilə bağlı indikatorlarda dəyişiklik etməsinin orta sürət anlayışı ilə bağlı necə anlaşılmalıq yaratdığı göstərilib.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhər sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleraadio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurum-

larının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyatdan alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.



BakıAbadlıq

“BAKİ ABADLIQ XİDMƏTİ” MMC

Azərbaycan xalqını

9 Noyabr - Dövlət Bayrağı Günü

münasibətilə təbrik edir, əbədi sülh, əmin-amanlıq, birlik, firavan həyat və xoş gələcək arzulayır

QARABAĞ AZƏRBAYCANDIR!

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq

Bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransının dünya ictimaiyyətinə təqdim olunması üçün tədbir məkanı olan Bakı Stadionundan yüksəkkeyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.



COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın peşəkar audiovizual istehsalçısı olan Bakı Media Mərkəzi dünya izləyiciləri

nə COP29 çərçivəsində yer alacaq global iqlim fəaliyyətini canlı rejimdə onlayn izləmək imkanını yaradacaq.

Konfransın hər bir anını qeydə almaq məqsədilə tədbir məkanının müxtəlif zalları, auditoriyaları, görüş otaqları və digər müxtəlif sahələrdə yerləşdiriləcək müasir yayım avadanlıqları sayəsində şirkət konfrans çərçivəsində keçirilən bütün mühüm tədbirlərin və müzakirələrin fasiləsiz canlı yayımını təmin edəcək.

İrmiyaşılı tədbirlərin yayımında geniş təcrübəyə malik olan Bakı Media Mərkəzi tərəfindən COP29 üçün müasir texnoloji imkanlarla yanaşı, peşəkar işçi heyəti də cəlb ediləcək. Belə ki, yayımın reallaşdırılması məqsədilə şirkət tərəfindən 300-dən çox yayım mütəxəssisi cəlb olunacaq. Bakı Media Mərkəzinin COP29-la əməkdaşlığı yalnız yayım ilə məhdudlaşmayaraq, həmçinin foto və videomaterialların təmin edilməsini də nəzərdə tutur.

Rəsmi yayım şirkəti olaraq Bakı Media Mərkəzi ilə əməkdaşlıq mühüm global əhəmiyyətli tədbir çərçivəsində istehsal edilən multimedia materiallarının qorunmasına dair zəmanət də əhatə edir.

Bu tərəfdaşlıq COP29-un beynəlxalq səviyyədə yüksək standartlara uyğun media təqdimatını təmin etməklə yanaşı, konfransın ehtiva etdiyi əsas mesajları global auditoriyaya effektiv və geniş miqyasda çatdırılmasına xidmət edəcək. Belə ki, bu vacib vəzifəni icra edəcək Bakı Media Mərkəzi yüksəkkeyfiyyətli yayım vasitəsilə tarixi məqamların olçatan olmasını təmin etmək istiqamətində daim soy göstərdiyini bir daha nümayiş etdirir. Tərəfdaşlıq çərçivəsində şirkətin zəngin təcrübəsi, müasir yanaşması və peşəkarlığı nəticəsində COP29 konfransının dünyanın istənilən nöqtəsindən istənilən şəxs tərəfindən fasiləsiz izlənməsinə şərait yaradılacaq.

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

Tanınmış şirkətlər bu sahədə ölkəmizlə əməkdaşlığa maraq göstərirlər

Noyabrın 11-də Bakıda dünyanın ən mötəbər tədbiri - COP29 öz işinə başlayacaq. BMT-nin himayəsi altında baş tutan bu sessiyanın ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadın göstəricisidir. Həmin etimadsa boş yerdən yaranmayıb. Azərbaycan neft və qazla zəngin olsa da, dünyada "yaşıl enerji"yə ilk keçid edən ölkələr sırasındadır.

44 günlük Vətən müharibəsində qazılan tarixi zəfərdən sonra işğaldan azad edilən ərazilərdə "yaşıl enerji" mənbələrinin yaradılacağına bəyan etməyimiz və artıq Qarabağ və Şərqi Zəngəzurdə alternativ enerji stansiyalarının inşa edilməsi bu keçidin təsdiqidir. Ümumi gücü 270 meqavat təşkil edəcək həmin stansiyalar Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə tam təmin etməklə yanaşı, "yaşıl enerji"ni ixrac etməyimizə də imkan verəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində "yaşıl enerji"dən daha yaxşı istifadə edilməsi üçün bir sıra əlavə tədbirlər də görülür. Məsələn, "yaşıl enerji" zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji istehsalı ilə yanaşı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrinə üstünlük verilməsi, tikililərin damlarında bərpaolunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan və "ağıllı" enerji idarəetmə texnologiyaları vasitələrindən istifadə nəzərdə tutulur.

Yeri gəlmişkən qeyd edək ki, indi dünyada elektrik avtomobillərindən geniş istifadə olunur. Təkcə Çin ildə milyonlarla belə avtomobil istehsal edir. Artıq Azər-

baycanda da həmin avtomobillərin sayı sürətlə artır. Dövlət belə avtomobillərin istifadəsini təşviq etmək üçün bir çox güzəştlər edir, o cümlədən idxal gömrük rüsumları azaldılır ki, bu da birbaşa elektromobillərin satış qiymətinə təsir edir.

Məlumdur ki, hər bir sektorun inkişafı ona yatırılan sərmayə ilə bağlıdır. Hazırda Azərbaycanın neft-qaz sektorunda dünyanın ən qabaqcıl texnika və texnologiyalarından istifadə edilir. İndi isə ölkəmiz qarşısına "yaşıl enerji"yə keçməyi hədəf qoyub. Sözsüz ki, bunun üçün yeni yaranan sektora çoxlu sərmayə yatırılması tələb olunur. Energetika nazirinin müavini Elnur Sultanov deyir ki, ölkəmizin 2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olması üçün 200 milyard dollar sərmayəyə ehtiyacımız var. Nazir müavini bununla bağlı bildirir ki, daha qətiyyətli olmaqla böyük həcmdə investisiyaların cəlb edilməsini təmin etməliyik: "Xalis sıfır yanaşması zamanın tələbidir, əks halda dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 qişovət/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat-saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq".

Məlumdur ki, bizim "yaşıl enerji" sektorunun inkişafına bu qədər sərmayə qoymaq imkanımız yoxdur. Ancaq Azərbaycanın "Əsrin müqaviləsi"ndən sonra bu sahədə zəngin təcrübəsi var və xarici partnyorlarla əməkdaşlıq etməkdə böyük etimad qazanmış ölkəyik. Eyni zamanda Azərbaycandakı mövcud qanunvericilik bazası xarici investitorlara zəmanət verir ki, qoyduqları vəsaitdən nigaran qalm-

aycaqda da həmin avtomobillərin sayı sürətlə artır. Dövlət belə avtomobillərin istifadəsini təşviq etmək üçün bir çox güzəştlər edir, o cümlədən idxal gömrük rüsumları azaldılır ki, bu da birbaşa elektromobillərin satış qiymətinə təsir edir.

Bununla yanaşı, bizdə dünyanın ən liberal investisiya mühiti mövcuddur. Elə bütün bunlara görədir ki, Azərbaycanın "yaşıl enerji"yə keçmək üçün bir çox ölkələr və nüfuzlu şirkətlərlə əməkdaşlıq etməsində problemi yoxdur. Bunun sayəsində ölkəmizdə nəhəng günəş və külək elektrik stansiyaları tikilib. Əlavə olaraq bu sahədə imkanları genişləndirmək, daha çox sərmayə və texnologiyalar transfer etmək üçün Çin şirkətləri ilə əməkdaşlıq edilir.

Energetika naziri Pərviz Şahbazov "China Energy International Group Co.,Ltd." şirkətinin vitse-prezidenti və "China Energy Overseas Investment Co.,Ltd." şirkətinin sədr Lin Xiadon ilə görüşdə ölkəmizin enerji sistemində əlavə həcmdə bərpaolunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsində əməkdaşlıq, həmçinin bərpaolunan enerji avadanlıqlarının ölkəmizdə istehsalının təşkili və "yaşıl enerji" dəhlizləri üzrə tərəfdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Füzuli rayonunda 60 MVt-lik və 100 MVt-lik günəş-elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəkəyə qoşulma imkanlarının dəyərləndirilməsi də müzakirə mövzusu olub. Görüş zamanı "China Energy"nin vitse-prezidenti külək və günəş enerjisi layihələrinə investisiyaların artırılması niyyətində olduqlarını bildirib. Şirkət həmçinin Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin ölkəmizdə istehsalına, habelə tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa hazır olduqlarını söyləyib.

Rüstəm KAMAL,
"Azərbaycan"

COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb

Noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 global iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurulub.

Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ətrafında tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub. COP29 Könüllülük Proqramı bu ilin may ayında elan edilib. Proqram qoşulmaq üçün müraciət edən 16 min nəfərdən çox namizədən bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçib və nəticədə müraciət edənlərdən 3 min nəfəri COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və sorişlərinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər keçirilib.

Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də global əhəmiyyətində danışıqların prosesində gənclərin, COP29 könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərin Çarçalova çıxışında COP29 Könüllülük Proqramının konfrans hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində COP29 könüllüləri üçün təşkil olunan təlimlərdən danışdı. O vurğulayıb ki, COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.

Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən global əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqları münasibətilə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə minnətdarlığını ifadə edib və onlara uğurlar arzulayıb.

Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.

Tədbirin sonunda COP29 könüllülərinin qarşısında həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri Şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa evsahibliyi etməsinə hazırlıqlarını və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə töhfələrini verəcəyinə inandığını diqqətə çatdırdı.





Coca-Cola Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edir



Füzuli Beynəlxalq Hava Limanı, Xankəndi və Şuşa ilə tanışlıq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Qarabağa səfər ediblər.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti təyərə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qonaqlar Qarabağa səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşmışdır. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəllələrində məskunlaşırlar.

Diqqətə çatdırılıb ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

Səfər çərçivəsində qonaqlar Ağdam və Şuşanın mədəni-mənəvi, tarixi irsi ilə tanış olacaqlar.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Xankəndi və Şuşa şəhərlərində olublar.

Nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azər-



baycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Onlar əvvəlcə Cıdır düzünü qalxaraq oradan açılan gözəl mənzərəni seyr ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov nümayəndə heyətinə Cıdır düzü haqqında məlumat verib. Bildirilib ki, dağlar qoynunda yerləşən şəhərin Cıdır düzündə qədimdən Qarabağ igitlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyvətəmiz mənzərə insanı valeh edir.

44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünü qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Dini liderlər Şuşanın azad olunması uğrunda şəhid olanların ruhuna dua oxuyublar.

Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanı və qala divarları ilə tanış olublar. Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Daha sonra müsəlman dini liderlər Yuxarı Gövhər ağa məscidində namaz qılıblar.

Dünyanın dini liderləri Ağdamda olublar

Müsəlman din xadimləri məsciddə namaz qılıblar

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.



AZƏRTAC xəbər verir ki, dini liderlər əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara Şəhidlər xiyabanı, ermənilərin burada törətdiyi vandalizm haqqında məlumat verib. Bildirilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Dini liderlər sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristan-

lıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Sofixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid məmarlığı" məktəbinə aiddir. Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yarasız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-həyvan saxlamaqla azərbaycanlılara, müsəlman ələminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.

Müsəlman din xadimləri məsciddə namaz qılıblar.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə nümayəndə heyətinə Ağdam Cümə məscidi, ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verib.

Dünyanın dini liderləri də planetin "yaşılşma"sını istəyirlər

Bu gün palanetdə baş verən ekoloji problemlər təkə dövlət və hökumət başçıları deyil, alimlərdən tutmuş sıradan insanlara kimi hər kəsi rəhatsız edir. Həm də təkə rəhatsız etmir, onların aradan qaldırmağın yollarını aramağa məcbur edir. Çünki bilirlər ki, iqlim dəyişmələrinin fəsadları bu gün aradan qaldırılmazsa, planet sabah qarşısızalmaz fəlakətlərin qurbanı ola bilər.

Günbəgün artan fəlakətlər - nüvə sınaqları, yer kürəsinin kosmik bəlası adlanan kometalər, meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması, su qıtlığı, ərzaq çatışmazlığı və s. heç kimə sıradan təbii hadisələr kimi görünməsin. Təkə bunlarmı? Yox, əlbəttə. Bir siqaret köüyü 500 kubmetr suyu, bir kiçik batareya 20 kvadratmetr torpağı zəhərləyir. Əgər politetilen torbalardan istifadənin qarşısı tamamilə alınmazsa, torpağı öz ölmizlə ona qurban vermiş olacağıq.

Hələ uzaq keçmişdə ekologiya ilə bağlı problemlərin aradan qaldırılması ilə təkə elm yox, dinlər də məşğul olublar. Dünyanın ən nüfuzlu təbii mühafizə təşkilatlarından olan World Wide Fund for Nature (Beynəlxalq Təbii Mühafizə Fondu) 1986-cı ildə keçirdiyi konfransda ən böyük dinlərin (islam, xristianlıq, buddizm və hinduizm) liderlərini bir masa ətrafına toplayaraq ekoloji problemlərin həllində onların üzərinə düşən vəzifələrin vacibliyini qeyd etmişdir. "Dərin ekologiya" hərəkatının qurucularından olan norveçli professor Arne Naes də xristian və müsəlmanların müqəddəs kitabları olan İncil və Quranın insanın qarşısına qoyduğu vəzifələri ekoloji aspektdən dəyərləndirərək dinin mövqeyini xüsusi vurğulamışdır.

Bəli, bu gün bəşəriyyət yaxın keçmişdəki kor-korana fəaliyyətlərinin fəsadları ilə üz-üzə, iç-içədir, səbəkar da insan özüdür. İslam anlayışına görə, insan ona xidmət edən ətraf mühitin təmizliyi və qorunması ilə maraqlanmalıdır. Əks halda bugünkü iqlim dəyişmələrinin fəsadları gələcək fəlakətlərlə müqayisədə, necə deyirlər, toya gətirməli ola bilər. Bütün bunlar o deməkdir ki, qlobal sosial problemlərin həllində, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasında dinin adı və bu məsələdə oynadığı rol beynəlxalq təşkilatlarla bir sırada göstərilməlidir.

Xəbər verdiyi kimi, Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə COP29 çər-

çivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühit Programı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda dünya dini liderlərinin qlobal 3-cü Bakı Sammiti keçirilmişdir. Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin media subyektlərinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşayış vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlər arasında və sivilizasiyalar arasında dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Sillahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə global mübarizəyə maneə yaradır" mövzularını ətrafında müzakirələr aparılmışdır. Dini liderlər iqlim dəyişikliyi ilə bağlı maarifləndirmə işində sivilizasiyalar və dinlərarası münasibətlərin, milli-mədəni dəyərlərin və biliklərin, o cümlədən multikulturalizm ənənələrinin gücləndirilməsinin vacibliyindən danışıblar.

Hazırda dünyada hökm sürən münaqişə və konfliktlərin əsas amillərindən biri də dindir. Bözən məhz dindən istifadə etməklə müharibələr törədilir, minlərlə günahsız insan bu müharibələrdə həlak olur. Bu baxımdan "Yaşıl dünya naminə həmrəylik ili"ndə keçirilmiş Bakı Sammitinin bir əhəmiyyəti də dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər və millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfə verməkdən ibarət olmuşdur.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"



İlham ƏLİYEV:

"Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

Noyabrın 8-də döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sütka ərzində cəbhənin əsas istiqamətlərində düşməne ciddi zərər vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhədə müqavimət göstərən bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturunu atəşə tutmaqda görüb. Keçən gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölümlər və xəsarətlər alanlar olub, mülki infrastrukturuna ziyan dəyib.

Sütka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "T-72" tankı, 2 ədəd "D-20" topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılib.

8 noyabr

İlham ƏLİYEV: "Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq!"



Müzəffər Ali Baş Komandan İlham Əliyev ön-cə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Sonra Prezident Şəhidlər xiyabanında xalqa müraciət edib. "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin gündüdür!" Prezident bəyan etdi ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Azərbaycan dövləti bütün tarixi abidələrimizi bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək. "Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməyə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərdən biridir".

Düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəziyyətli şəxsləri məhv edilib

Saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.



Azərbaycan Hərbi Hava Qüvvələrinin "Su-25" homle təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəziyyətli şəxsləri məhv edilib.

8-10 noyabr 2020-ci il

Erməni hərbciləri bəzi hədləri ataraq qaçıblar

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşməne ağır zərər bəzəndirilib.



Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb.

Müdafiə Nazirliyi həmin anları əks etdirən videogörüntüləri yayıb.

Mehriban ƏLİYEVA: "Tarixi ədalət bərpa olunur!"

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə rəsmi "İnstaqram" sahifəsində paylaşım edib: "Şuşa işğaldan azad edilib. Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!



İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və özəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü idgillikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

9 noyabr

Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib

Noyabrın 9-da cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sütka ərzində cəbhənin əsas istiqamətlərində düşməne ciddi zərər vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sütka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd "T-72" tankı, 1 ədəd "D-30" topu, 1 mi-naatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılib.


Düşmənin minaatan heyəti dəqiq zərbə ilə məhv edilib

Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd "T-72" tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərəst atəşlə məhv edilib.

Şuşa istiqamətində mühasirəyə alınan düşmən qüvvələri məhv edilib

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.



Laçın-Şuşa yolu üzərindəki Zarış kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib

Prezident xalqa müjdəli xəbərlər verib

Prezident İlham Əliyev özünün "X" hesabında xalqa ard-arda müjdəli xəbərlər verib. İlk paylaşımında deyilib:

"Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Əlşirir, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkliləri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bartaz və Şükürtaz strateji yüksəklikləri azad edilib

Ali Baş Komandanın "X" hesabındakı növbəti müjdəsində qeyd edilib:

"Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakötin, Zoğalbulaq, Arayı, Tağavənd, Böyük Tağavənd, Zərdanaşen, Sığır, Xocavəndin Süpənli, Məstər, Dəşalı, Füzulinin Aşağı Gözdək, Qovşatlı, Mirzəcəməlli, Sərkərək, Mərdinli, Şəh, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığır yüksəkliyini (1370 metr), Şükürtaz yüksəkliyini (2000 metr) və əlavə 5 ədəd strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsus, Aşiq Məlikli, Niftallı, Qorqor, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həməzli, Məhrizli, Hal, Ballıqaya, Ulaşlı, Tınlı, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Gülbədir, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurmağı davam edib. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb.

Ermənilərin "OSA" və "Tor-M2KM" zenit-raket kompleksləri məhv edilib

Saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan "Tor-M2KM" zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Xocavənd istiqamətində düşməne daha bir ağır zərbə vurulub. Belə ki, düşmənin atəş mövqeyinə çıxarılan "OSA" zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Eyni zamanda düşmənin canlı qüvvəsi darmadağın edilib.

10 noyabr

Tərtər atəşə tutulub, bir mülki şəxs yaralanıb

Noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutublar.

Bir nəfər mülki şəxs xəsarət alıb.

Naxçıvan səmasında səhvən Rusiyaya məxsus helikopter vurulub



Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində Rusiya Hərbi Hava Qüvvələrinin helikopteri vurulub. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək başsağlığı verib.

İlham Əliyev bu faciəli təsadüfə görə üzrə xahiş edərək bildirdi ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.

Dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edib.

Prezident Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu da bildirdi.

İlham Əliyev deyib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılıb. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.

Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib. Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildirdilər.

Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli Bəyanatı imzalanıb



Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüş keçiriblər. Görüşdə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzalayıblar.

Vladimir Putin bildirdi ki, bəyanatda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurma son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bəyanatda təsbit edilən razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi namına tərəflər arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münasibətlərin nizamlanması işinə nöqtə, Azərbaycan torpaqlarının işğalına son qoyulur. Münasibətlərin hərbisəsi nizamlanması regionda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurma və qan tökülməsinə son qoyacaq.

İlham ƏLİYEV: "Vətənimizə, doğma Qarabağımıza qayıdırıq"

Prezident xalqa müraciət edərək qələbə xəbərini verib. Qalib Sərkərdə bildirib ki, Dağlıq Qarabağ münasibətinə son qoyulur, imzalanmış üçtərəfli Bəyanat işə məsələnin həlli istiqamətində son nöqtə olacaq. "Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri,



bu müjdəni Azərbaycan xalqına veriram. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq. Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpedə bilməz!"

Sonra dövlət başçısı bəyanatın mətni ilə hər kəsi tanış edib.

Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfəri ilə başa çatıb.

Türkiyə Prezidenti qələbə münasibətilə İlham Əliyevə təbrik edib



Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər.

Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mədəni dəstəyə görə bir daha minnətdarlığını bildirdi.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

Telefon söhbəti zamanı atəşkəmə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Mehriban ƏLİYEVA: "Azərbaycanın şərəf və qüdrət günü mübarək!"



Birinci vitse-prezident Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi "İnstaqram" sahifəsində paylaşım edib:

"Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qələbdən təbrik edirəm!

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

Böyük zəfər gününüzü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!"

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



Çox geniş bir coğrafiyanı və insan potensialını əhatə edən türkdilli ölkələrin Türk Dövlətləri Təşkilatı adı altında bir araya gələrək getdikcə qlobal proseslərə təsir imkanlarını genişləndirməsi sevindirici bir prosesdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər öncə "XXI əsr türk dünyası əsri olmalıdır", - deyər boyan edəndə bu, bəlkə də çoxlarımızı xoş bir arzu kimi gəlirdi. Yeni tarixi realiaqlar isə Azərbaycan liderinin gələcəyi onillər əvvəl gördüyünü, xatırladığımız boyananda türk dünyasının birləşməsinə doğru addım atıldığına, bəlkə də qlobal proseslərə təsir imkanlarını genişləndirməsi sevindirici bir prosesdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının Qırğızstanın paytaxtı Bişkekə keçirilən növbəti 11-ci Zirvə görüşündə iştirakı son günlərin ən yaddaqalan hadisələrindən oldu. Səfər çərçivəsində dövlətimizin başçısına "Çingiz Aytmatov" ordeninin təqdim edilməsi isə Azərbaycan və qırğız xalqları arasında olan qardaşlıq münasibətlərinin parlaq göstəricisinə çevrildi. Azərbaycan Prezidentinin yalnız Qırğızstanda deyil, bütün türk dünyasında sevilən və dəyər verilən böyük yazıçının adını daşıyan ordenə layiq görülməsi ölkəmizin bu iri coğrafiyadakı önəmini, cənab İlham Əliyevin isə bütün türk xalqları tərəfindən qəbul olunan liderliyini nümayiş etdirən danılmaz fakt olduğu bir daha diqqətə çatdırıldı.

Dinamik inkişaf edən ikitərəfli münasibətlər

Azərbaycanla Qırğızstan arasındakı münasibətlərin dinamikası təkcə türk dövlətlərinin əməkdaşlığı müstəvisi ilə məhdudlaşmır. Tərəflər arasında bütün sahələrdə fəal və məhsuldar təmaslar mövcuddur - siyasi və iqtisadi kooperasiyadan tutmuş müdafiə sahəsindəki əməkdaşlığadək. Şübhəsiz ki, dövlətlərarası əlaqələrin sürətlə inkişafı və cəmiyyətlər tərəfindən dəstəklənməsində Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində qazandığı parlaq qələbəsinin də önəmi var. İlk növbədə o baxımdan ki, türk dünyasının təmsilçiləri Azərbaycanın bu zəfərini həm də öz qələbələri kimi qəbul edirlər. Bu da növbəti dəfə deyil, sübut edir ki, türk toplumlarmı bir-birinə bağlayan qırıılmaz tellər real siyasi təmaslardan da çox tarixi və mənəvi əhəmiyyətə malikdir.

Azərbaycanın regionun ən ağırlıq problemi - ərazilərimizin işğalı ortadan qaldırılması yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş miqyasda böyük



Qardaşlıq münasibətlərinin parlaq təzahürü

geosiyasi məkənin iqtisadi cəhətdən yaxınlaşmasına yol açan siyasi gerçəklikdir. Təbii ki, sənədləşdirilmiş əməkdaşlıq perspektivləri deməkdir. Azərbaycanın siyasi və iqtisadi lideri olduğu bölgənin eyni zamanda bir neçə geosiyasi müstəvidə - həm regional, həm türk dünyası çərçivəsində, həm də global miqyasda böyük maliyyə gəlirləri gətirəcək layihələr baxımından zəngin potensialı var.

Cənubi Qafqaz Şərqlən Qərbi və Şimaldan Cənuba uzanan neqliyyat marşrutlarının əsas bəndi rolunda çıxış edir. Təkcə Qırğızstan deyil, bütün Orta Asiya dövlətləri bu global logistik prosesdə böyük qazanc əldə edə bilərlər. Özü də söhbət burada ancaq iqtisadi və maliyyə dividendlərindən getmir. Tarix boyu karvanların hərəkət etdikləri istiqamətlər sabitlik tələb edib: həm bu yolların keçdiyi dövlətlər, həm də mal dövriyyəsinin iştirakçıları olan tərəflər üçün. Bu baxımdan, Çinlə sərhəddə yerləşən Qırğızstanın qardaş Azərbaycanın hərbi qələbəsi ilə perspektivli realiaqla çevrilən logistik prosesə qoşulması ölkələrimiz arasında ki aktual müzakirə predmeti olmaqla yanaşı, həm də siyasi sabitlik faktorudur. Azərbaycan Prezidenti hesab edir ki, bu amillər türk respublikaları arasında tarixi bağları daha da möhkəmləndirəcək: "Son dövrlər "Şərqlən-Qərbi" neqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşınmalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün

Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcminə 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika sənədləşdirilməsi artırılmasına və xərclərin azaldılmasına təsir edəcək".

Azərbaycan əldə etdiyi bir çox nailiyyətlərlə bağlı təcrübəsinin qardaş qırğız xalqı ilə daim bölüşür. Mədəniyyət sahəsindəki əlaqələrimiz önəmli olaraq yüksək səviyyədədir. Azərbaycanın böyük maliyyə imkanlarına malik olması Qırğızstan investisiya qoyuluşuna aktual edir və bu istiqamətdə artıq bir sıra layihələrin icra olunduğu məlumdur. Rəsmi Bakı Bişkekin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində iştirak edə bilər. Bizim üçün inkişaf etmiş müdafiə sahəsindəki əməkdaşlıq bütövlükdə türk dünyasının təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Azərbaycan Prezidenti 11-ci Zirvə görüşündəki çıxışında bu məsələ ilə bağlı dedi: "Hazırda dünyada artan təhlükələrə nəzərən əlaqəli müdafiə, təhlükəsizlik və müdafiə sahələrində əməkdaş-

lığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişləniib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir".

Münasibətlərin inkişafına təkan verən qarşılıqlı səfərlər

Prezident İlham Əliyevin Bişkekə səfəri son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Qırğızstanla ilk gəlişi deyil. Son iki ildə qardaş ölkəyə üçüncü səfərdir. Bu səfərlərin ölkələrimiz və insanlarımız arasında olan tarixi-mənəvi bağların möhkəmlənməsi istiqamətində danılmaz təsiri var. Xüsusilə qeyd etmək lazımdır ki, Qırğızstan Sədr Japarovun rəhbərliyi dövrü iki ölkə arasında səmimi münasibətlərin dərinləşməsinə yeni və güclü təkan verib. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında Qırğızstanla etdiyi səfərləri xüsusilə qeyd etdi: "Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sədr Nuruqoyevinin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluruq. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızstanı təbrik edirəm".

Prezident İlham Əliyevin Qırğızstanla mütəmadi səfərləri ilə yanaşı, S.Japarovun da tez-

tez Azərbaycanda olması siyasi müstəvidə mövqələrin uzlaşmasının və təhlükəsizlik orqanlarımızın, fikir mübadiləsinin effektivliyinin göstəricisidir. Sevindirici haldır ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsindən sonra ölkəmizə ilk və səmimi dəstək verən dövlətlər möhtəm türk respublikaları olub. Prezident İlham Əliyev çıxışında bu məqama bir daha toxundu: "Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır... Fərsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızstan və Macarıstanın dövlət və hökumət başçalarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəblər və yaradıcılıq mərkəzlərini, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istəyirəm".

Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycana göstərilən bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmayıb. Qardaş türk dövlətləri Azərbaycanın yanında olduqlarını mənəvi xarakterli addımlarla da sübut edəblər. Məsələn, bu ilin apreldə Qırğızstan liderinin Azərbaycana səfəri çərçivəsində Ağdam Cümə məscidinin təmir və bərpa üçün sonrakı açılışında, rayonun Xıdırlı kəndində fəaliyyət göstərəcək orta məktəbin təməlləşmə mərasimində iştirak etməsinə qeyd edə bilərik. Bu məktəb Qırğızstanın Azərbaycan xalqına hədiyyəsidir. Xatırladaq ki, qardaş Özbəkistan və Qazaxıstan da Füzuli rayonunda bu kimi təşəbbüslərə imza atıblar.

Türk dünyası üçün Şuşa

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bütün türk dünyasında olduğu kimi, Qırğızstanın da dəyər verdiyi mənəvi amildir. Bu ölkənin liderinin Türk dövlət başçılarının bu ilin iyul ayında Şuşada keçirilən qeyri-rəsmi görüşündə iştirak etməsi bunun əyani sübutudur. İyulun 5-də Şuşaya gələn Qırğızstan və Özbəkistan liderləri bu qədim Azərbaycan şəhərinin və bütövlükdə Qarabağın tarixi-memarlıq inciləri olan dini və mədəni obyektləri görmüş, Şuşaya yenidən qayıdış tiki-tili evlərində məskunlaşmış şəhərlərə səmimi ünsiyyətdə olmuşlar. Şuşaya gələn Qırğızstan Prezidentinin dövlət başçısı İlham Əliyev şuşalılarına "Bizim qardaşımız, Qırğızstan Respublikasının Prezidenti" deyərək təqdim etmişdi.

Şuşada keçirilən qeyri-rəsmi görüşün türk dövlətləri arasındakı tarixi tellərin və real münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük anlamı var. Bu görüş Şuşa və Qarabağın təkəz Azərbaycan deyil, bütün türk dünyasının tarixi, mədəni və mənəvi irsi olduğunu sübut edir.

Prezident İlham Əliyev çıxışında bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Səzişinin 15-ci ildönümü olduğunu xüsusilə vurğuladı və dedi: "Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində söylərdi bundan sonra da davam etdirəcək".

Bişkekə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoganla görüşü olub. Görüşdə dostluq, qardaşlıq və mütəfəhlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd edildi.

Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Bu çərçivədə üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik çərçivəsində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq. Müntəzəm olaraq aparılan tədbirlər, müzakirələr, keçirilən görüşlər ölkələrimiz arasındakı əlaqələrin, xalqlarımızın ünsiyyətinin daha da dərinləşməsinə xidmət edəcək və türk dünyasının vahid qüvvə kimi gücünə güc qatacaq.

*İradə ƏLİYEVƏ,
"Azərbaycan"*

Avropa İttifaqı məsuliyyətdən yayınır

Ursula fon der Lyayenin COP29-a qatılmayacağını bəyan etməsi göstərir ki, onun təmsil etdiyi qurum iqlim dəyişikliyi problemlərinə laqeyd yanaşır

Bir neçə gündən sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işinə başlayacaq. Ona görə qarşıdakı günlərdə beynəlxalq ictimaiyyətin diqqəti bir daha Azərbaycana yönələcək. Bu tədbir iqlim problemlərinə həsr edilə də, eyni zamanda respublikamızın mükəmməl təqdimatı olacaq.

Amma görünən odur ki, respublikamızın növbəti beynəlxalq uğur ərfəsində olması Qərbdə mənzillənmiş anti-azərbaycançı şəbəkəni narahat edir. Bu həmin siyasi mərkəzlərdə ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyərək, ölkəmizə qarşı uzun müddətdir ki, böhtan və qarayaxma kampaniyası aparmaqla məşğuldurlar.



COP29 ərfəsində isə onlar bir qədər də fəallaşsınlar. Təkcə oktyabr ayında Azərbaycanla bağlı atılan qəzəli addımlar, başlandı total qarayaxma kampaniyası bir daha bu siyasi mərkəzlərin riyakarlığını ortaya qoyur. ABŞ Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etməyə üçün hökumətə müraciəti, Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycana qarşı növbəti dəfə qəzəli qətnamə qəbul etməsi, habelə Avropa Parlamentində müzakirələr zamanı iş yerləri və sosial hüquqlar üzrə Avropa komissarı Nikolas Şmitin Azərbaycanı əleyhinə qəbul edilməz və böhtanca bəyanat səsəndirməsi, Litvanın xarici işlər naziri Qabrielius Landsberqsin ASPA iclasında Azərbaycana qarşı səsəndirdiyi əsassız fikirlər, Niderland parlamentinin nümayəndələr palatasının Azərbaycanı əleyhinə qəbul etməsi, Niderlandın xarici işlər naziri Kaspar Veldekampın çıxışı zamanı bu riyakarlığı dəstəkləməsi bunu təsdiq edir.

Ermənistandan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasına, Fransanın müstəmləkəçilik siyasətinə, bəzi Avropa ölkələrinin insan haqları sahəsindəki problemlərə, islamofobiya heç vaxt münasibət bildirməyən, onlara göz yuman siyasi dairələrin Azərbaycana böhtan atması onların mədəniyyətsizliyindən xəbər verir. Lakin onların nə deməsini, nə qəbul etməsinin isə qalib Azərbaycan üçün zərər qədər əhəmiyyəti yoxdur. Azərbaycan bundan sonra da öz yüksəkliyi və uğurları ilə onların bütün qarayaxma kampaniyalarını iflasa uğradacaq.

Qeyd etmək lazımdır ki, iqlim dəyişmələrinin yaratdığı problemlər uzun illərdir ki, dünyanın diqqət mərkəzindədir. O cümlədən Avropa İttifaqı (AI) da bu problemə daim həssas münasibət nümayiş etdirdiyini, "yaşıl enerji"yə keçidi dəstəklədiyini bildirib. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanması mərasimində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də iştirak etmiş və bərpaolunan enerjiyə keçid baxımından Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkilmək elektrik xəttinin çəkilməsi üçün vacib olduğunu bildirmişdi.

Lakin Ursula fon der Lyayenin bu günlərdə COP29-a qatılmayacağını bildirməsi AI-nın bəyan etdiyi prinsiplərlə bağlı tamamilə fərqli və ziddiyyətli davranış ortaya qoyur. Ursula fon der Lyayenin COP29-a qatılmayacağını deməsi həm də onu göstərir ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün beşəriyyətə fəlakət gətirə biləcək məsələlərin, nə də rəhbərlik etdiyi Avropa Komissiyasını, ümumiyyətlə, narahat etmir.

Görünən odur ki, beynəlxalq ictimaiyyət planeti on çox çirkəldirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, AI məsuliyyətdən yayınmaq üçün COP-a gəlir. AI faktiki olaraq məsuliyyətdən qaçır. Digər tərəfdən, Ursula fon der Lyayenin bu qərarı onun özünün də anti-azərbaycançı mövqeyindən və anti-azərbaycançı şəbəkənin təsiri altında olmasından xəbər verir.

*Rəşad CƏFƏRLİ,
"Azərbaycan"*

Ermənilər sülh istəmərlər

ABŞ-nin İrəvanda keçirdiyi sosioloji sorğunun nəticəsi bunu deyir

Ermənistanda Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rovac vermir. Bunun da yeganə səbəbi 44 gün Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən İrəvanın cəfəng iddiaları, bəhanələridir.

Ermənistanda rəhbərliyi bütün realiaqlar ətrafında çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, niyə sülh müqaviləsinin imzalanmaması uzandır? Belə çıxır ki, bir tərəfdən sülh müqaviləsinin imzalanmaması qurtuluş yolu hesab edən Nikol Paşinyan iqtidarı, digər tərəfdən revanşist qüvvələrə, yəni öz ordusunun tör-töküntüsünə rəhbərlik edən bilmir. Bunu "osaslandırın" baş nazir orduda 5-ci kolonun olduğunu iddia edir.

Bu isə o deməkdir ki, sülh müqaviləsi bağlanmayana və tam delimitasiya, demarkasiya prosesi getməyənə qədər sülh müqaviləsinin imzalanması prosesi uzanacaq. Ermənistandan təxribatın davam edəcək. Yalnız sülh müqaviləsinin imzalanmaması



birbaşa Ermənistanda rəhbərliyinin siyasi iradəsizliyindən irəli gəlir. Görünən budur ki, Paşinyan hökuməti 4 ildə xalqı sülhə qətiyyətlə hazırlaya bilməyib. Sual yaranır: Ermənistanda cəmiyyəti müharibəyə istəyir?

ABŞ-nin sorğu mərkəzi GALLUP Ermənistanda sorğu keçirib. Sorğunun nəticələri Ermənistanda cəmiyyətinin xəstə təfəkkürdən xilas ola bilmədiyini bir daha nümayiş etdirib. Ermənistanda vətən-

daşları faktiki olaraq antisülh düşüncəsindədirlər. Sorğuda iştirak edənlərin yarısı ilin sonuna qədər sülh müqaviləsinin mümkünlüyünə inanmadığını bildirib. "Sizcə, ilin sonuna qədər "sülh müqaviləsi" bağlamaq mümkündürmü" sorğusunda iştirak edən vətəndaşların yalnız 8,3 faizi "əlbəttə, bəli" deyib. "Bəlkə də" cavabını 17,5 faiz, "xeyr" cavabını 23,4 faiz, "qətiyyətlə yox" isə 41,2 faiz verib. Respondentlərin 9,6 faizi suala cavab verməkdə çətinlik çəkib.

"Ermənistanda Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələr qurmaq üçün yeni güzəştlərə getməlidirmi" sualına 7 faiz "bəli, alternativimiz yoxdur", 90 faiz isə "xeyr, daha güzəştlərə getmək üçün heç nə yoxdur" cavabını verib, 3 faiz isə cavab verməkdə çətinlik çəkib.

"Konstitusiya Məhkəməsinin Müstəqillik Bəyannaməsində Qarabağın adının heç bir hüquqi qüvvəyə malik olmadığını hesab etməsinə münasibətiniz necədir?" sualına 5 faiz "tamamilə müsbət", 9,8 faiz "kifayət qədər müsbət", 21,3 faiz "olduqca mənfə", 51,5 faiz "ümmiyyətlə, mənfə" reaksiyası-

nı göstərib. 12,4 faiz isə qərarı qalıb. "Gələn bazar günü parlament seçkiləri keçirilərsə, hansı partiya və ya bloka səs verərdiniz?" sualına 16,5 faiz "Mülki müqavilə" partiyasına, 6,4 faiz "Ermənistanda" blokuna, 30,1 faiz səs verməyəcəyini bildirib. 17,1 faiz cavab verməkdə çətinlik çəkdiyini, 11,5 faiz cavab verməkdən imtina etdiyini, 4,6 faiz heç kimi seçməyəcəyini bildirib.

"Sizcə, Ermənistanda ən mühüm problem nədir?", - sualına 1100 respondentin 76,2 faizi təhlükəsizlik və sərhəd məsələlərini qeyd edib. 19,4 faiz siyasi sabitliyin, 16,4 faiz iqtisadi inkişafın, 9,6 faiz məşğulluq və sosial məsələlərin adını çəkib.

Göründüyü kimi, sorğuların nəticələri Ermənistanda tərəfdən nə qədər təhlükənin olduğunu göstərir. Belə halda Nikol Paşinyan hakimiyyəti qarşıda gözlənilən acı nəticələrin məsuliyyətini üzünə götürməlidir. Çünki İrəvanın təcrübəçisi qalaraq inkişaf etməsi mümkündürsə, o, ödəyən zaman bunu çox aydın göstərib.

*Elçin CƏFƏROV,
"Azərbaycan"*



Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr - Zəfər Günü həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aİİ-nin və Bakı İlahiyyat Kollecinin (BİK) müəllim-tələbə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bərdəqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran Müzəffər Ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılıqlı ilə qəhrəmancasına döyüşdü, öz qanları bahasına bu qələbənə bizə qazandırdı. Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyev ətrafında yumruq kimi birləşməsi oldu.



Tədbirdə 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva çıxış edib. O, Anar Əliyevin həyatı haqqında söhbət açıb, şəhidimizin təhsili, yüksək insani keyfiyyətləri və qazandığı nailiyyətləri diqqətə çatdırıb. V.Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyini diqqətə çatdırıb. BİK-in direktoru Mehman İsmayilov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öldürülmüş tarixi qələbədə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücündən bəhs edib. M.İsmayilov gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolundan danışdı.


Daha sonra Aİİ-nin İslamşünaslıq ixtisası üzrə təhsil alan III kurs tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunan Turqut Alişov çıxış edib. O, Vətən müharibəsi iştirakçısı olaraq qürur hissi duyduğunu qeyd edib, həmin günlərlə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevə həsr olunmuş videosu təqdim edildi.

"Azərbaycan"

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

Prezident İlham Əliyevin təşəbbüsü və himayədarlığı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf Mühitə Proqramı tərəfindən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin global Bakı Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş, Türkiyədən olan nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.



Ali təhsil müəssisəsinin tələbə və müəllim kollektivi ilə görüşdə Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Cahit Bağcı və dini işlər üzrə müşaviri İhsan Açıq da iştirak ediblər.

Aİİ-nin rektoru dosent Aqil Şirinov açılış nitqi ilə çıxış edib, qonaqları institutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Azərbaycan və Türkiyə arasında dostluq, qaradaşlıq münasibətlərinin qədim tarixə söykəndiyini və hər hansı mənəfi

öt üzərində qurulmadığını diqqətə çatdırıb.

Rektor "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin global Bakı Sammitinin ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışdı. Sammit çərçivəsində dini liderlərin İlahiyyat İnstitutunda tələbələrə görüşünün təqdirəlayiq hadisə olduğunu xüsusi vurğulayıb.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn 8 Noyabr - Zəfər

Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsi dövründə şəhid olanlara Allahdan rəhmət, qazılara isə şofa diləyib. O bildirib ki, 30 ilik işğaldan sonra Azərbaycan ədaləti bərpa etdi, doğma torpaqlarına qovuşdu.

Tələbələrə elmə yiyələnmək yolunda öz tövsiyələrini verən Ali Erbaş Qurani-Kərimin elmlə bağlı ayələrindən nümunələr gətirib, gənclərə xurafatdan, cahillikdən uzaq, cəmiyyətimizə layiqli fərdlər şəklinə yetişmələrini tövsiyə edib.

Görüşün sonunda Kocaeli Universiteti İlahiyyat fakültəsinin dekani, professor Abdullah Kahraman çıxış edərək, hazırda Azərbaycanda olduğu üçün məmnunluğunu ifadə edib, tələbələrə öz tövsiyələrini çatdırıb.

"Azərbaycan"

"Azərişiq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində keçiriləcək nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkil edilməsi üçün "Azərişiq" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək. Belə ki, Səhmdar Cəmiyyəti üzrə Mərkəzi Qorqah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq tədbirin keçirilməsi üçün bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz, yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.



Həmçinin "Azərişiq" ASC və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiya və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi qorqah və yerli struktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilmişdir.

Bundan əlavə "Olimpiya Stadionu" yarımstansiyasının elektrik təchizatı sxeminin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin əməkdaşlarının birgə iştirakı ilə təmin olunmuşdur. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treninqlər

və əks-qəza məşqlərinin keçirilməsi təmin edilmişdir.

Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqcıl texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə "199" Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini

gücləndirilmiş iş rejimində uynlaşdırılmışdır. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal "Azərişiq" ASC-nin "199" Çağrı Mərkəzi, rəsmi "Feysbuk" və "Instaqram" səhifələrinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən "199" Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatı yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmatbuatı yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) **manat**
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədilə 10.12.2024-cü il tarixdən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

1. Fakturasız (SimSim) və fakturalı xətt sistemində aid nömrələrin abunəçilərinin (korporativ abunəçilər daxil olmaqla) istifadəsi üçün nəzərdə tutulmuş "Paycell" xidməti çərçivəsində göndərilən balans payı üçün xidmət haqları aşağıda qeyd olunan qaydada tətbiq ediləcək:

Balans payı (AZN)	Xidmət haqqı (AZN)
0,20	0,04
0,50	0,10
1,00	0,20
2,00	0,40
5,00	1,00

2. Fakturasız (SimSim) və fakturalı xətt sistemində aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulan "Buraxılmış zəng" xidmətinin aylıq abunə haqqı 0,60 AZN olaraq təyin ediləcək və "Xəbər ver" xidməti ödənişsiz təqdim olunacaq. "Buraxılmış zəng" və "Xəbər ver" xidmətinə aktivləşdirmək üçün (hər iki xidməti aktiv edir) *608*1#YES yığmaq və ya START+ açar sözünü 6080-ə göndərmək kifayət edir. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. "Buraxılmış zəng" xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün "Xəbər ver" xidməti də ləğv ediləcək.

Qeyd: Abunəçilərin göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtlərini, sifarişli, başqası ilə əvəzlənmə və imtina qaydası barədə, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, heftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Zəfər Günü üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arar yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadamın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayırı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimet civə sütunundan 771 millimet civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərqlərində qisməddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ararib duman olacaq. Mülayim şərqlərlə əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Ararib duman olacaq. Mülayim şərqlərlə əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti təşkil edəcək.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Ararib duman olacaq. Şərqlərlə əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Ararib duman olacaq. Şərqlərlə əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 7-12° isti olacağı bildirilir.

Gəncə və Naftalan şəhərlərində, Qax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Ararib duman olacaq. Şərqlərlə əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacağı ehtimal edilir.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayon-

larında hava əsasən yağmursuz keçəcək. Ararib duman olacaq. Şərqlərlə əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərqlərində ararib yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qisməddətli leysan xarakterli olacaq, dolu düşəcəyi ehtimalı var. Ararib duman olacaq. Şərqlərlə əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 13-18° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə ararib yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ararib duman olacaq. Mülayim şərqlərlə əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 2-5°, gündüz 6-10° isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antifinans və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənova qardaşı CEYHUN HƏSƏNOVUN vəfatından kədərləndiyini bildirir və dərin hüznü başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Məsəl katib	434-63-30, 539-72-39	İlhamın siyasət şöbəsi	- 538-56-60, 434-55-58
Məsəl katib müavini	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Parlament və siyasət şöbəsi	- 539-44-91,	Fototillustrasiya şöbəsi	- 538-84-73,
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
 contact@azerbajian-news.az
 azreklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4218
Sifariş 2561

Qiyməti 60 qəpik